

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Ilham

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 210 (5682) 6 noyabr 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Bölgələrin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyev
Ağdam rayonuna səfər edib



Səh → 2

Azərbaycan Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransına ev sahibliyi edib



6



6

İspaniyada "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda beynəlxalq konfrans keçirilib



7

Bu gün Azərbaycan Televiziyası və Radiosu Gündür



8

"Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək"



9

"Azərbaycan Fələstina öz dəstəyini heç zaman əsirgəmir"



10

13

"Bizim isə aktivimizdə xanım Akopyanın helikopter uçuşları var"



10

Elçin Mirzəbəyli: "Mətbuatın üzərinə çox böyük vəzifə düşür"



16

Məhəmməd Salahin heykəli sosial şəbəkələrdə lağış qoyulub



Bölgələrin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfər edib

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəliblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəni ziyarət edərək önünə gül dəstələri qoydular.

Ağdam Rayon İcra Hakimiyətinin başçısı Vəqif Həsənov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanima məlumat verdi. Prezident İlham Əliyev müvafiq təşəriflərini verdi.

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xindiristan avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlətimi-



zin başçısına məlumat verdi.

Bu yol Prezident İlham Əliyevin 2017-ci ilde imzaladığı Səren-cama əsasən inşa edilib. Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xindiristan avtomobil yolu 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25,3 kilometr olan yolu hərəkət hissəsinin eni 6 metrdir.

Yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə aiddir. İnşaat işləri çərçivəsində yol nişanları və göstərici lövhələr quraşdırılmış, cizgi xətləri çəkilib, 10 avtobus dayanağı tikilib. Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrində yüksək və sərnişin daşın-

masının yaxşılaşmasına imkan verəcək. Ağdamda 14 cəbhəyanı yaşayış məntəqəsini birləşdirən yolu yenidən qurulması ilə bağlı layihənin icrası həm də onu sübut edir ki, təmas xəttində yerləşən kəndlərimizin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir.

Prezident İlham Əliyev yenidən qurulan, uzunluğu 5,4 kilometr olan Əfətli-Hacituralı-Həsən-xanlı avtomobil yolu barədə də məlumat verildi.

Bildirildi ki, uzun müddət istismar olunmasına baxmayaraq, yolu əsaslı şəkildə təmir edilməməsi torpaq yatağının deformasiyaya uğramasına səbəb olmuş, hərəkət

hissəsində qabarmalar, çalalar əmələ gəlmİŞDI. Aparılan yenidənqurma işləri nəticəsində bu problemlər tamamilə aradan qaldırılıb. Dördüncü texniki dərəcəyə aid və iki hərəkət zolaqlı yoluñ hərəkət hissəsi 6 metrdir. Tikinti işləri zamanı yoluñ altından suların ötürülməsi üçün mövcud suötürəcü bollarlar bərpə olunub, zəruri yerlərdə yeniləri qurulub. Yolboyu avtobus dayanacaqları qoyulub, nişanlar quraşdırılıb. Yeni yol 5 yaşayış məntəqəsinin 7 minə yaxın sakini-ne mənzil başına rahat və təhlükəsiz çatmağa imkan verəcək.

Dövlətimizin başçısına Tərtər-Hindarx avtomobil yoluñ 18-41-ci kilometrlik hissəsi və Ağdam-Hindarx-Ağcabədi avtomobil yoluñ 23-37-ci kilometrlik hissəsinə görülən yenidənqurma işləri

barədə də məlumat verildi.

Bildirildi ki, uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii amillərin təsirindən həmin avtomobil yollarının 37 kilometrlik hissələrində asfalt-beton örtüyündə aşınmalar, çatlar və bəzi hissələrdə çökəmələr əmələ gəlmİŞDI. Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolları 3-cü texniki dərəcəyə uyğun yüksək səviyyədə yenidən qurulub. Respublika əhəmiyyətli yolların bəzi hissələrində torpaq yatağı təbii relyeflə eyni səviyyədə olduğundan dəqiq məlumat verildi. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri də görüldü.

Ardı Səh. 3



Bölgələrin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfər edib

Əvvəli səh. 2

Respublika əhəmiyyətli Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarının 37 kilometrlik hissəsinin yenidən qurulması ilə yolboyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər, Hindarx, Ağcabədi istiqamətinə gediş-gelişi asanlaşacaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılmasına imkan yaranacaq.

Məlumat verildi ki, bu bölgədə icra olunan yol layihələrinən biri də Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd yoluñun əsaslı şəkilde yenidən qurulmasıdır. Uzunluğu 18 kilometr olan yol respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi və Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Yolun əsaslı şəkilde bərpası yolboyu yerləşən üç yaşayış məntəqəsində 8 min nəfər əhalinin sosial rifah halına olduqca müsbət təsir edəcək. Layihəyə uyğun olaraq, bu yol 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.



Dövlətimizin başçısı Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xin-dırıstan avtomobil yoluñun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatire şəkli çəkdirildi.

Noyabrın 5-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunda təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. AZƏRTAC xəber verir ki, dövlətimizin başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi-lər.

Qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birmizin mənəvi və ruhi qidasıdır. Bütün azərbaycanlıların həyat həkayetine çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, is-terse də onun hüdudlarından ke-

Rəsmi xronika

Prezident İlham Əliyev Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məisət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Qəzənfər Paşayevə "Öməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında ədəbiyyatşunaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qəzənfər Məmməd oğlu Paşayevə "Öməkdar elm xadimi" fəxri adı verilsin.

narda dövlət səviyyəsində yüksək diqqət göstərilir. Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımdan son dövrlərdə yaradılan Muğam mərkəzlerinin müstəsnə əhəmiyyəti var.

Ardı Səh. 4



Bölgələrin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfər edib

Əvvəli səh. 3

Bu məsələdə Heydər Əliyev Fondu təşəbbüsü ilə Ağdam rayonunda yaradılan Muğam Mərkəzi da böyük rol oynayır. 2008-ci ildə Bakıda və Ağcabedidə, 2010-cu ildə Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına müüm töhfələr verib.

Beşəriyyətin şifahi və mənəvi irlisinin incilərdən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da tarixi töhfələr verib. Fondu həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də beşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun "Beşəriyyətin şifahi və qeyri-maddi irlisinin şah əsərləri" siyahısına salınıb. Ötən illərdə Heydər Əliyev Fondu ilə Azərbaycan Televiziyanın birge layihəsi əsasında "Muğam televiziya müsabiqələri"nin keçirilməsi bu əvəzsiz sənət nümunəsinin yaşadılması, xalqımızın qədim yaddaşından gələn muğamlarımızın qorunması istiqamətində müüm hadisələr kimi tarixə düşüb.

Muğam sənətinin ölməzliyini təmin edən dərin məzmun və fəsəfi məna onun malik olduğu xalqın özəlliyyi ilə bağlıdır. Xalqımızın özü qədər qədim olan muğamın yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən bütün bu layihələr, ilk növbədə, muğam ustadları, bu sənətlə məşğül olan insanlar üçün əsl hədiyyədir. Xalqımızın qədim mədəni irlisinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəsəfi təmel üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğam ümumilikdə, beşər mədəniyyətinin nadir inciləri sırasındadır.

Bildirildi ki, Ağdam Muğam Mərkəzinin inşasına 2016-ci ilin oktyabrında başlanılıb. İnşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Muğam Mərkəzinin ərazisi 7782 kvadratmetr, tikintialtı sahəsi isə 1800 kvadratmetrdir. İkimer-təbəli bina yüksək zövqlə müasir səviyyədə inşa olunub. Burada qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da fəaliyyət göstərəcək. Bu mərkəzin konsert zalı da müasirliyi ilə seçilir. Buradakı 328 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.


Qeyd edildi ki, Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək. Mu-



gam Mərkəzinin Ağdamda yaradılması çox böyük rəmzi məna daşıyır. Çünkü Qarabağ muğam məktəbinin qədim və zəngin ənənələri var. Qarabağ torpağı Azərbaycanın en qədim güşələrindən biri olmaqla şeir, sənət ocağı, istedadlar diyarı kimi dünyaya məşhur ustad xanəndələr bəxş edib. Ayrı-ayrı sənətkarların ifaçılıq əslubunun yaşadılmasında, muğam ənənələrinin, sənətkarlıq sirlərinin nəsillərə ötürülməsində Qarabağ muğam məktəbinin böyük rolü var. Muğam Azərbaycan musiqi mədəniyyətinin şifahi irlisinin müüm qismini təşkil etməklə, xalqımızın mədəniyyətində və tarixində qoymuş dərin izlə tanınır və sevilir. Bu mədəniyyət şədəvrinin tarixi köklərinin Azərbaycanda olması isə ilk növbədə, onun daşıyıcılarının ölkəmizdə mövcudluğu ilə bağlıdır. Odur ki, muğam hər bir soydaşımızın ana dilidir. Muğamı sevmək, ona bağlanmaq hər birmiz üçün son dərəcə təbii və doğmadır.

Ağdam Muğam Mərkəzinin yerleşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşlılıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb. Muğam Mərkəzi ilə tanışlıqlan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon icimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi. Xalq artistleri Arif Babayev, Məsum İbrahimov, Aygün Bayramova, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Xalq artisti, tarzən Ramiz Quliyev gö-



rüşdə çıxış etdilər. Sonda xatire şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər. AZERTAC xəber verir ki, dövlətimizin başçısı "Azərxalça" ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalarla baxdılar.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti idarə Heyətinin sədri Vi-

dadi Muradov görülən işlərlə bağlı məlumat verərən bildirdi ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən bina tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-tesərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlk mərhələdə artıq 90 nəfər işə qəbul olunub.

Bildirildi ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dezagħha Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağ-

dam, Bərdə, Beyləqan, Cəbrayıllı, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrində toplanılan qədim və orijinal xalçalar esasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi aletlərlə təmin edilib.

Ardı Səh. 5

Bölgələrin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfər edib

Əvvəli səh. 4

Müəssisədə çalışən toxucular bir neçə ay ərzində "Azərxalça"nın hazırlıq-tedris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fealiyyətə başladıqdan sonra da işini davam etdirəcək.

Dövlətimizin başçısı ve birinci xanım xalçaçalarla görüşdülər. Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsdi. Sonda xatire şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmer Hüseynovaya məxsus 4 hektar pay torpağında əkilmış pambıq sahəsi ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyəti-



nin başçısı Şahin Məmmədov və Əsmer Hüseynova təsərrüfatda görübən işlər barədə dövlətimizin başçısına və birinci xanımı məlumat verdilər.

Bildirildi ki, ötən il bu fermer təsərrüfatında 70 hektar sahəde pambıq əkililib və 253 ton məhsul götürüllər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pambıqçılarla görüşüb səhbət etdilər.

Pambıqçılar ölkəmizdə kənd təsərrüfatının bu sahəsinin inkişafına göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirdilər. Sonda xatire şəkli çəkdirildi.

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı" Məhdud Mesuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi. Kənd təsərrüfatı naziri İnam Kərimov və Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov

ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat verdilər.

Ölkəmizin dilbər guşələrindən olan Qarabağ dünyada füsunkar təbəti, heyrətamız musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə tanınır. Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslerindən olmaqla, əsrər boyu aparılan xalq seleksiyası sayəsində bu bölgədə formalasdıb. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq yayılmasında Qarabağın xan zavodlarının əvəzsiz rolü olub. Buna görə də XVIII-XIX əsrlər Qarabağ atçılığının qızıl dövrü hesab edilir. XX əsrde isə Qarabağ atı cinsinin tarixində ən önemli hadisə Ağdam atçılıq zavodunun yaradılmasıdır. Bu zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 1948-ci il 8 oktyabr, Azərbaycan SSR Nazirlər Sovetinin isə 1949-cu il 27 may tarixli qərarları esasında Xaldan qışçılıq sovxozunun əraziində yaradılıb. Zavod 1949-cu ilin sentyabrında Ağdam rayonu yaxınlığında Goytəpə adlanan əraziyə, vaxtilə xan zavodlarına məxsus at-

ların məskunlaşdırığı yerlərdən birene köçürüllər. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşıyır. Qarabağ atçılıq kompleksi 1994-cü ildən isə Ağcabədi rayonunun Xamtorpəq ərazisində fəaliyyət göstərir. Bütün çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu gündeşən qoruyub saxlamaq mümkün olub. Son illər isə dövlət tərəfindən Azərbaycan atlarının şanşöhrətinin özüne qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görüllür. 2007-ci ildə "Atçılıq haqqında" Qanun qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Ferman imzalanıb, atçılığın inkişafı üzrə Program təsdiqlənib. Prezident İlham Əliyevin "Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında" 2014-cü il 19 noyabr və "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında" 2015-ci il 21 avqust tarixli sərəncamları isə Qarabağ atının genefondunun qorunmasına, tarixi şöhrətinin

özünə qaytarılmasında mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı 2017-ci il fevralın 22-də isə bu sahə ilə bağlı daha bir Sərəncam imzaladı. Sərəncama əsasən Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdiriləməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Heyvanaşdarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı" MMC-nin atçılıq kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat vəsatit ayrılib. Artıq Qarabağ Atçılıq Kompleksi istifadəyə tam hazırıdır.

Məlumat verildi ki, Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Ətrafdakı geniş ərazidə yaşlılıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibati bina, doğum şöbəsi, ayıqlar, madyan və gənc atlar üçün tövflər, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qəçis zolağı, məşq qurğusu, gübrə anbarı və köməkçi qurğularдан

ibarətdir. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə yaradılan şəraitlə tanış olular. Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib.

Bildirildi ki, tarixə nəzər saldıqda Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və xan zümrəsine daxil olan digər sülalələrin nümayəndələrinə məxsus zavod və tövflərda klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələrinin yetişdirildiyini görmək mümkündür. Tipik dağ minik atı olan Qarabağ atlarının esas üstünlükleri düzümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılık-kürən və kehər rəngli, ortabolu, ilxi şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə

təmsil olunub və uğurlu nəticələr qazanıb. Belə ki, 1867-ci ildə Fransada keçirilən sərgidə "Xan" İeqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində "Maymun" İeqəbli at gümüş, "Toxmaq" adlı at bürunc medallara, Xan qızı Natəvanın "Əlyetməz" adlı atı isə attestata layiq görüllər. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kəbardin və Don atlarının cins tərkibinə yaxşılaşdırılmasına təsiri olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milli "Sür-papaq" atüstü oyununa baxdlılar.

Qeyd olundu ki, "Sür-papaq" oyunu hər birində Prezident İlham Əliyev tərəfindən müvafiq Ferman imzalanıb, atçılığın inkişafı üzrə Proqram təsdiqlənib. Prezident İlham Əliyevin "Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında" 2014-cü il 19 noyabr və "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında" 2015-ci il 21 avqust tarixli sərəncamları isə Qarabağ atının genefondunun qorunmasına, tarixi şöhrətinin

6 noyabr 2018-ci il

Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı geniş konsert programı ilə qeyd edilib

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günü münasibətli noyabrın 5-də bayram konserti təqdim olunub. AZERTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında reallaşan konsertdən əvvəl Azərbaycan Dövlət Televiziya və Radiosunun keçidiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş edilib.



Sonra Azərbaycan Dövlət Televiziya və Radiosunun tarixindən dənişilib, cəmiyyətimiz üçün əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, 1926-ci il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydandan qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı" ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkce radionun deyil, teleradioun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-ci il fevralın 14-də efirə çıxb. İlk veriliş günü ekranla mərhüm sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına "Göstərir Bakı" sözleri ile başlayıb. Həmin gün televiziyada "Bəxtiyar" bedii filmi de nümayiş olunub.

Azərbaycan Televiziya və Radiosu mürkəkəb və şərəflə inkişaf yolu keçib. Fəaliyyətinin ilk mərhələsində televiziya sahəsində mütəxəssislər olmadıqından, burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilib. Bakı studiyası əvvəlcə heftədə iki, sonra üç dəfə iki saatlıq programla efirə çıxb. Televiziyada programlaşdırma, şəbəkə və model haqqında anlayış olmadığı üçün studiya əsasən retranslyator kimi fəaliyyət göstərib.

Azərbaycan Televiziyası ölkə telemekanının formallaşmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıl gos-

tərib. 1991-ci ildə AzTV rəhbərliyinin təşəbbüsü ilə ölkə telemekanında ilk özəl studiya - "215 KL" adlı studiya yaradılıb. Sonrakı illərdə Azərbaycan teleradiosunda yetişən peşəkarlar özəl televiziya və radioların qurulması prosesində fəal iştirak ediblər.

Vurğulanıb ki, bu gün geniş tamaşaçı auditoriyasına malik AzTV-nin verilişləri peyk vasitəsilə dünyanın bir çox yerlərində yayılmışdır. Bir sıra ölkələrdə onun müxbir məntəqələri fəaliyyət göstərir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və təbliğində ilk milli televiziymizin rolü danılmazdır. Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası 2007-ci ildə "Avropa keyfiy-



yəti" medalına layiq görürlüb. Son illər AzTV-də aparılan ciddi isləhatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar meydana gelib, gənc aparıcı və reportorlar müsabiqə yolu ilə işə cəlb edilib, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoymuşluğa keçirilib, bir sıra yeni studiyalar yaradılıb. Həzirdə Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şouular, portret verilişləri, müsəqili-əyləncəli proqramlar, televiziya tamaşaları, maraqlı sənədlə və bədii filmlər nümayiş etdirilir.

Tədbir konsert programı ilə davam edib. Konsertdə AzTV-nin bir sıra musiqi kollektivləri Əməkdar incəsənet xadimi Nazim Hacıelibəyovun dirijorluğu ilə çıxış edib. Konsertdə xalq və bestəkar mahniları səsləndirilib.



Azərbaycan Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransına ev sahibliyi edib

Noyabrın 5-də Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransı keçirilib. AZERTAC xəbər verir ki, tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fonduñun rəhbəri-nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkredita olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər ediblər.

Konfransın açılışında çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Fələstin tərəfinin müraciəti əsasında Fələstinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibi qismində çıxış etməkdən memnun olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan Fələstin xalqının sülh, sabitlik və dayanıqlı inkişafa nail olmaq yolunda mübarizəsini davamlı şəkildə dəstəkləyir. Nazir E.Məmmədyarov Azərbaycanın Fələstin məsəlesinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini davamlı olaraq dəstəkləyini ifadə edib.

Nazir ölkəmizin Fələstinlə bağlı bir sıra beynəlxalq tədbirlərə, o cümlədən keçən il BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komitesinin, humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsəlesi üzrə beynəlxalq konfrans ev sahibliyi etdiyini diqqətə çatdırıb. Habelə Azərbaycanın Fələstin xalqının çətin günlərində her zaman onun yanında olduğu və İslam həmrəyliyinə sadıq qaldığını deyən nazir ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Milletlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərqi Agentliyinə Azərbaycanın cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım etdiyini bildirib.

Nazir Elmar Məmmədyarov tərəfindən, həmçinin tədbir iştirakçılarına Ermənistən ölkəmizə qarşı təcavüzkar siyaseti və onun nəticələri barədə məlumat verib, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması ilə əlaqədar dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov tərəfindən, həmçinin tədbir iştirakçılarına Azərbaycanın İƏT çərçivəsində fəaliyyəti, ölkəmizin İslam həmrəyliyinə verdiyi mühüm töhfə və bu xüsusda ireli sürülen təşəbbüsler və təşkil olunan tədbirlər haqqında məlumat verib. Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Fələstin xalqının sülh uğrunda mübarizəsində göstərdiyi davamlı dəstəye görə Azərbaycan tərəfine təşəkkürünü ifadə edib. O bildirib ki, Bakının Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibliyi etməsi bu dəstəyin növbəti bariz nümunəsidir.

Heydər Əliyev Beynəlxalq Hava limanı dönyanın 3 ən qeyri-adi aeroportları sırasına daxil olub

Heydər Əliyev Beynəlxalq Hava limanı dönyanın 3 ən qeyri-adi aeroportları sırasına daxil olub. SIA-nın məlumatına görə, bu barədə "Hi-Tech" nəşrinin məqaləsində deyilir. Qeyd olunur ki, Azərbaycanın əsas hava limanı həm də MDB-nin ən iri aeroportlarından biridir və öz qeyri-adi forması ilə qanadları xatırladır. Məqalədə o da bildirilir ki, bu ilin mayında Heydər Əliyev Beynəlxalq Hava limanı "Skytrax World Airport Awards" tərəfindən beş ulduza layiq görürlüb. Həmin reytingdə birinci yerde Sinqapurun Çanqı aeroportu, ikinci yerde isə Bələdənin Dubay aeroportu qərarlaşır.

İspaniyada “Dinlərarası dialoğun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

Noyabrin 5-də İspaniya'nın paytaxtı Madrid şəhərində “Dinlərarası dialoğun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanı hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış elm və din xadimləri, habelə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və digərləri təmsil ediblər.

AZƏRTAC xəber verir ki, tədbir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitesinin (DQİDK), İspaniya'nın Ədliyyə Nazirliyinin və Evsen Fonduunun birgə təşkilatçılığı ilə keçirilib.

Evsen Fonduunun rəhbəri Eli Evsen tədbirdə çıxış edərək bildirib ki, bu gün insanların qarşısında gənclərin sağlam geleceyinin təmin edilməsi əsas vəzifə kimi dəyansın. Qeyd edib ki, bunun üçün bütün dinlərin nümayəndələri birgə fealiyyət göstərməsi olduqca önemlidir. O deyib: “Biz gənclər düzgün yol göstərməli, təhsil almalarını təmin etməliyik. Yalnız sadət qazanmaqla, təhsil almaqla sağlam gelecek təmin edilə bilər. Bu gün bütün dünyada təriqətlərə rəsədi münəaqişlər mövcuddur. Bunu inkar etmek olmaz. Ancaq biz müqəddəs bir amal - sağlam gələcək namine bir olmalıdır”.

İspaniya ədliyyə nazirinin müşaviri Manuel Xesus Dols İspaniya Konstitusiyasında dini azadlığın tam tesbit olunduğunu bildirib. Qeyd edib ki, dinlərarası əməkdaşlıq bugünkü dünya üçün olduqca vacibdir. Bütün dünyada mövcud dinlərə qarşılıqlı hörmət göstərilməlidir. Yalnız qarşılıqlı hörmət və birgə fealiyyətlə mövcud problemləri həll edə bilərik.

Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına salamlarını çatdırıran QMİ sədri Şeyxüislam Allahşükür Paşazadə

Yer üzündə yaşayan insanların

bir-birlərinə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşamalarının Uca Yaradanın ən böyük tövsiyesi olduğunu söyləyib. “Bu barədə müqəddəs Kitabımız “Qurani-Kərim”də buyurulur: “Yer üzü (iman və ədalət) islah olunduqdan sonra orada fəsad töretməyin”. Dinmik inkişafda olan, sürətli dəyişən dünyada son zamanlar cərəyan edən hadisələr, təessüf ki, dini və milli zəminda döyümsüzlük, qarşidurma halları və ekstremizmin tüg-yən etməsi ilə müşayiət olunur. Planetimizin müxtəlif yerlərində törədilən terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhv, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri, heç şübhəsiz ki, sivil-sasiyalar arasında qütbəşənəni



dərinleşdirir, dinlərarası və millətlərə rəsədi ciddi zərba vurur.

Yaşanan böhran və faciələrə baxmayaraq, şükürlər olsun ki, dünyamızı mehvərindən çıxmajə qoymayan əbədi mənəvi dəyərlər mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər “Multikulturalizm İli”, istər “İslam Həmrəyliyi İli” mehz bu məramılara xidmət edir. Dünyanın bir sıra ölkələrində həyata keçirdiyimiz beynəlxalq tədbirlər, o cümlədən bugünkü ənənəvi, sayca üçüncü beynəlxalq Madrid konfransı da bu amallara xidmətin nümunəsidir. Tarixboyu Şərqi ilə Qərbi arasında körpü rolunu oynayan Azərbaycan bu gün dövlətimizin başçısının global missiyası sayesində dünyada gedən proseslərə özəl, dəyərli töhfəsi - multikulturalizmin real modelini təqdim edir”, - deyə Allahşükür Paşazadə vurgulayıb.

Albaniyanın keçmiş kardinali Ernest Simoni bu gün dünyanın bir çox bölgələrində münəaqişlərin olduğunu xatırladaraq, bütün insanları əhalisi çətin şəraitdə yaşayan bölgələrə yardımə səsləyib.

Madridin baş yepiskopu Karlos Osoro bütün dinlərde sabitliyin, sülhün əsas tutulduğunu qeyd edib. Lakin təessüflər olsun ki, insanlar heç də hər zaman bu dəyərlərə sadıq qalmırlar.

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərə Dialoq Mərkəzinin baş katibi Feysel bin Müümər dünyada islamofobiyanın mövcud olduğunu xatırladıb. Qeyd edib ki, bu yanlış yanaşma qarşılıqlı sağlam mübarizənin aparılması vacibdir. Bunun üçün yalnız İslam dininə mənsub insanların deyil, digər dinlərin nümunədir.

yəndələri də birgə səy göstərməlidirlər.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitesinin sədri Siyavuş Novruzov dövlət-din münasibətlərində qanunvericiliyin rolunu mövzusunda çıxış edib. Qeyd edib ki, dinlərarası dialog sivilizasiyaların da inkişafına tekan verir. Dini azadlıq olmadan digər azadlıqlardan danışmağa dəyməz. Azərbaycan Respublikasının Konstitusiyasında dini azadlıq tam tesbit edilib. Azərbaycan Prezidenti tərəfindən ölkəmizdəki dini konfessiyalara diqqət, qayğı göstərilir. Bugünkü konfransda Azərbaycanda yaşayan bütün dini icmaların nümayəndələrinin iştirakı bir nümunədir.

Baki Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək bildirib ki, bu gün bütün cəmiyyətlər üçün ən vacib məsələlərdən biri tolerantlığı qorumaqdır. Cəmiyyət nə qazanıbsa sülhün hesabına qazanıb. Münəaqişə, müharibə cəmiyyətə yalnız zərər verir. Dünyada iki yüz dövlət, beş min etnos var. Bu xalqlar həmisi bir yerde, bir dünyada mehriban yaşımalıdırılar.

Bu gün dünyada bir çox sosial ədalətsizliklərin olduğunu bildirən Türkiye Respublikasının Diyanet İşləri Başqanı Əli Ərbaş deyib: “Bu gün dünyada mövcud olan sosial ədalətsizliklərdən biri də açıqdır. Her 3 saniyədə bir insan açıqdan ölü. Sosial ədalətsizliklərdən di-

gəri isə islamofobiyadır. Bu, çox qorxulu problemdir. Ona əsasən Avropa ölkələrində rast gəlinir. Islamofobiyanı dəstəkləyən qüvvələr terror təşkilatları yaradır, müsəlman ölkələrində insanları öldürür, faciələr töredirlər”.

Moskva şəhəri və “Moskovskiy Muftiyat” Mərkəzi Region müsəlmanlarının Ruhani İdarəsinin müftisi Albir Krqanov dünyada İslam dininə qarşı mövcud olan ikili standartlardan danışır. Bildirib ki, belə yanaşmaları aradan qaldırmaq üçün İslam dininə mənsub insanlar bir olmalıdır. Tədbir digər çıxışlarla davam etdirilib. Sonda Evin Fondu tərəfindən bir sira tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.

Azərbaycanda XX əsrin ən möhtəşəm kaşflərindən olan və hər gün insanlarla ünsiyət yaranan, cəmiyyət hayatında əvəzsiz yer tutan radio bir əsra xəzinə bir məsafədə informasiya liderliliyini qoruyub-saxlaya bilib. Dünya dəyişir, yenilənir, amma xalqın məarifləndirilməsi, əxlaqi-estetik təbiyəsi, məlumatlandırılması kimi taməl prinsiplərini fəaliyyət məqsədinə çevirən radio istənilən məkanda dinləyicilərin dostu olaraq, hər nəslin müasirinə çevrilir. 1926-ci ilin 6 noyabr tarixində yaradılan Azərbaycan radiosu xalqın ictimai-fikir tarixində yeni bir gün, əvəzsiz zamandır. Həmin tarix hər zaman xatırlanır, paytaxtinın küçə və meydanlarında qurulmuş reproduktorlardan yayılmış verilişlər Azərbaycan xalqının həyatına böyük yenilik gətirdiyi üçün yazılı tariximizdə - salnamələrdə yer alıb. İstənilən bir yeniliyi, informasiyanı, dünya panoramasını bir neçə dəqiqə ərzində cəmiyyətə ötürürək və onun informasiyaya olan tələbatını ödəyir.

Bu gün radionun bütün programları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənetin bütün rəngarəngliyini özündə eks etdirir. Müxtəlif məzmunlu programlar hazırlayarken cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə, ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzəre alır.

Geniş dinləyici auditoriyası toplayan Azərbaycan radiosu Azərbaycan qanunvericiliyinə əsaslanaraq, informasiyanın tərəfəsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyüni əsas tutur. Yeni dolğun xəbərlərlə xalqımızı məlumatlandırır, her hansı hadisəyə qərəzli, öz şəxsi mənafeyi baxımından yanaşır.

Tarixi dövrü vərəqlədikcə "Satira atəşiyələ", "Ədəbiyyatın vəzifələri", "Radio saatı" kimi verilişlərin səsləndirilməsi ilə ilk, kövrek addımlarını atan radio qısa bir zamanda zəngin verilişlərin yaradıcısına çevrilir. Tebii ki, radioda yeni verilişlərin hazırlanması və yeniliklər yeni, istedadlı kadrların cəlb olunmasını tələb edirdi. Radionun ilk azərbaycanlı diktörleri Azərbaycan Politexnik İstututunun tələbəsi İsmayıllı Əlibəyov və Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzade olurlar. Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev kimi ustad diktörler yetişirler. Radioya peşəkar mütəxəssislərin yol açması

Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi artmasına gətirib çıxarıır. İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənetinin görkəmli xadimləri feal iştirak edirdilər. Bədii və müsələqli verilişlərin müəllifləri Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov kimi Azərbaycan mədəniyyətində yeri və çəkisi olan sənətkarlar olur.

Qısa məsafədə radionun dinləyici auditoriyası da

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür



genişlənir və Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işe salınması ilə Azərbaycan radiosunun verilişləri Qaqqazda, Özbəkistanda, Türkmenistanda, hətta Qara dənizin şərqi sahilindən eşidilir. 1940-ci ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatır. 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başlaşır.

1931-ci ilini dekabrında H.Cavidin "Şeyx Sənan" pyesi ilk dəfə radioda səsləndirildi. Daha sonra A.S.Puşkinin "Boris Qodunov", C.Məmmədquluzadənin "Ölüler", C.Cabbarlınin "Aydın", "1905-ci ildə", "Yaşar", "Sevil", V.Şekspirin "Hamlet", M.F.Axundovun "Hacı Qara", Ə.Haqverdiyevin "Dağılan tifq" pyesləri dinləyicilərə təqdim edildi. İlk radio tamaşaları birbaşa efirə çıxarıldı.

Xalqın bir əsra yaxın tarixi ilə birgə yoldaşan Azərbaycan radiosu keşməkeşli günlərin də, xoş səraqların da tarixini əbədiləşdirib. Bu gün arxiv materialları bize yaşanan illəri təqdim edir. Azərbaycan radiosu ilə dinc və təmiz səma altında yaşayan insanlara Böyük Vətən müharibəsinin elan olunmasını - gərgin, fəvqələdə, acınacaqlı bir xəberi ictimaiyyətə çatdırmaq nə qədər çətin olsada, bu gerçəkliliyi hamiya bəyan etdi. 1941-ci il iyünün 22-nə keçən gecə müharibənin başlanması Azərbaycan dinləyicilərinə diktör Zəhra Salayeva zirzəmidəki yarımqarınlıq bir otaqdan xəbər verir. Həmin zaman 5 il müddətində Azərbaycan radiosunun işçiləri faşizmle mübarizədə mikrofonu en kesərlə silah çevirirlər. Müharibə dövrünün tələblərinə uyğun olaraq, radio buraxılışları çox qısa müddətə hazırlanır, verilişlər gecə-gündüz ara verməden yazılır ve montaj edilirdi. Həmin dövrde xəbər buraxılışlarının sayı artır və radionun gündəlik verilişlərinin həcmi 5 saatə qədər artır. Ağır müharibə dövrünün ən çox dinlənilən verilişi "Azərbaycan - cəbhə üçün" hər kəs böyük həyəcanla gözləyirdi. Əsas ağırlıq isə, təbii ki, "Son xəbərlər" redaksiyasının üzərinə düşürdü. Hər gün dinləyiciye mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə ərzində tərcümə edilərək, Azərbaycan dilində çatdırılırdı. Elə qələbə sorağını da Azərbaycan dinləyicisi radio vasitəsi eşidir. Həmin dövrde SSRİ rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə qarşı mübarizədə oynadığı böyük rolü nəzəre alaraq, 1945-ci il mayın 2-de xüsusi qərarlar mayın 7-sini Radio Günü elan edir. Bu tarixi gün uzun illər boyu Azərbaycanda da bayram edilir. Amma tarixi edələt qələbə çalır. Azərbaycan dövlət müstəqilliyini əlde etdikdən sonra Azərbaycan radiosunun yaranma günü - noyabrın 6-sı "Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramı" elan olundu.

Müharibədən sonra radio verilişlərinin forma və məzmununda müəyyən dəyişikliklər baş verdi. 1951-ci ildə yaradılan II program respublika radiosunun fəaliyyət dairəsinə genişləndirdi. 1956-ci ildə Azərbaycan radiosunun yaranmasının 30 illiyi qeyd olundu. Radioda ictimai-siyasi, ədəbiyyat, musiqi, sənaye, kənd təsərrüfatı, uşaq və gənclər programlarının hazırlanmasına üstünlük verilirdi. Efirdə hər gün 12-15 konsert programı səsləndirilirdi. 1956-ci ildən televiziyanın

fəaliyyətə başlaması radionu öz işini rəqabət şəraitində qurmağa məcbur etdi. Şərqdə ilk dəfə yaradılan və milyonların seyrçisi olduğu Azərbaycan Televiziyası radiodan düz 30 il sonra - 1956-ci il fevralın 14-də fəaliyyətə başladı. İlk veriliş günü ekranda Azərbaycanın tanınmış sənətkarı, gənc aktrisa Nəcibə Məlikova görünüb. Radio başlanan zaman "Danışır Bakı" deyildiyi kimi, Nəcibə xanım da "Gösterir Bakı!" kələmisi ilə tamaşacıları televiziyanın fəaliyyətə başlaması münasibətə təbrik edib.

Televiziya fəaliyyətə başladığdan sonra da radio öz dinləyicilərini etrafında saxlaya bildi. 1964-cü il oktyabrın 15-də Azərbaycan radiosunun "Araz" xəbərlər və musiqi programı ilk dəfə efirə çıxdı. "Araz" əvvəlki dövrde dinləyicilərə 12 saatlıq veriliş təqdim edirdi. Müəyyən müddətən sonra isə radio-nun I programı ilə yayımlanın bəzi verilişlər "Araz" vasitəsilə tekrar olundu.

Azərbaycan radiosunun böyük bir dövrü Ulu Önder Heydər Əliyevin ideyalarından bəhrənənib, cəmiyyətin ən müxtəlif təbəqələrinin arzu və maraqlarını əks etdirib. Bir çox nəzəriyyəçilərin və təcrübəli jurnalistlərin gəldiyi qənaətə görə, Dahi Önder Heydər Əliyev teleradio ilə təbliğatın, əsasən, tarixiyyəsi, milli əxlaqi, elm-maarrifçilik istiqamətlərinə öz çıxış və məruzələrində idəyalar verirdi.

Ötən əsri 70-ci illəri Azərbaycan radiosu üçün, xüsusilə, əlamətdar olmuşdur. "Sabahınız xeyir", "Axşam görüşləri", "Bulaq", "Nətəvan" qızlar klubu, "Lirika dəftərindən", "Müğəm saatı", "Arzu" musiqi poctu, "Yazıcı və zaman", "Mahnı şəhəri gəzir", "Teatr mikrofon qarşısında" kimi verilişlər radionun nüfuzunu daha da yüksəldir. Bu verilişlərə xalqın ruhu, onun folklor ərisi və tarixi mədəniyyəti kimi dəyərlər öz əksini tapır. Milli maraqlar və düşüncədən qaynaqlanan bu verilişlərin hazırlanması Ulu Önder Heydər Əliyevin radioya ayırdığı diqqətdən irəli gəldi. Heydər Əliyev radionun böyük təbliğat mexanizmi olaraq, aşılılığı dəyərlərin mahiyyətini müdrikəcən anlayırdı. Hər bir ailənin sevilən verilişi olan "Bulaq" belə milli verilişlərin ilk qaranşusunu oldu. Ulu Önderin xeyir-duası ilə fəaliyyətə başlayan bu radiotoplu ilk dəfə Azərbaycan efirinə şifahi nitqin ən koloritli, milli, etnoqrafik və xalq düşüncə terzi ilə cəllanmış nəfəsini gətirdi. Respublikanın ən ucqar nöqtələrinə nüfuz edib, xalq düşüncəsinə müasir dünyamızın tələbləri baxımından, üzə çıxaran bu programın beynəlxalq poctu yarandı. Belə ki, radio dalğaları ilə Şərqi yayanın "Bulaq" xaricdəki soydaşlarımızın arzu və istəklərini vahid dil, düşüncə və ortaq Vətən duygularını ifade edən məktubları efirdə səsləndirdi. Ulu Önderin göstəriş və məsləhəti əsasında daha sonra "Ozan" teletoplusu yaradıldı və tezliklə ümumxalq məhəbbəti qazandı. Ümummilli Lider Heydər Əliyev radioda və ekranda elmin və mədəniyyətin naiyyətlərinin təbliğinə çox böyük əhəmiyyət verirdi. O, Azərbaycan teleradiosu ilə xalqa çatdırılan informasiyanın miqyasını və təsirliyini yüksək qiymətləndirirdi.

Radiounun yaxın keçmişinə yazılın tarixi də Onun principial mövqedən çıxış etdiyi bir daha göstərir. 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqışının zamanı radio Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-ci ilin yanvarında özünü də qabarıl şəkildə göstərdi. Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan radiosunu susdurmağa cəhd edir. Mənbələrdə yazılır: "...Televiziyanın enerji blokunu partla-

dib sıradan çıxarmaqla yanaşı, radionun əməkdaşları da efirdən əzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstəridi. Matəm içinde olan ölkəmizə komendantın həqiqətən tamamilə uzaq və iftira dolu məlumatlar ötürüldür. Lakin həmin faciəli günlərdə Azərbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş vermesini bütün təfərrüati ilə dünyaya çatdırıbildi".

Dövlət müstəqilliyinin əldə ediləsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdi. Radioda cəmiyyətə səx və açıq ünsiyyətə girmek meyilərini gücləndiren proqramlara üstünlük verildi. Qarabağ uğrunda erməni işgalçılara qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə Nazirliyinin məlumatlarını yayındı. Dinləyicilərde vətənpərvər hissələri gücləndiren "Açıq-ashkar", "Xudaferin", "Sözün düzü", "Baxış bucağı", "Dünya", "Pille", "Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin", "Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi verilişlər hazırlanır və hərbi marşlar səsləndirilirdi. Azərbaycanın işgal olunmuş torpaqları, torpağın bölünməzliyi uğrunda canını sıper edən vətən ogullarının mübarizliyi və s. kimi fikirləri daim bizlərə çatdırıran radiomuz bir gün qələbə sorağını da, Şuşada və Qarabağda yaşayacağımız zəfər sevincini de bizə çatdıracaq. Necə ki, Ulu Önder Heydər Əliyevin hakimiyətə qayıdışını çatdırırdı.

İnformasiya texnologiyalarının sürətli inkişaf etməsi istənilən sahədə, o cümlədən, Azərbaycan radiosunda da texnoloji, istehsalat və yaradıcılıq dəyişikliklərinin həyata keçirilməsini labüb edir. 1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrildi. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu gün radio vasitəsilə yayımlanın verilişlərin miqyası geniş və auditoriyası çoxdur. Hal-hazırda Azərbaycan Dövlət Teleradio Şirkətinin tərkibinə daxil olan Azərbaycan Dövlət Radiosu müxtəlif məzmunlu proqramlarla dinləyicilərin görüşüne gəlir. İctimai-siyasi proqramlar, ədəbiyyat və incəsənet, baş proqramlar direksiyası, musiqi verilişləri, təhsil və elmi-kütüvə proqramlar, xalq yaradıcılığı, gənclik və idman, uşaq verilişləri və s.

Müstəqillik dövründə yayımlanan özəl radio kanalları, onların FM dalğasında fəaliyyətə başlaması Azərbaycan radiosu ənənələrindən bəhrənənib. Özəl radio kanalları əvənlilik və program rəngarəngliyi nümayiş etdirənlər də, Azərbaycan radiosu kimi ədəbi dilimizin qorunmasına və saflığına xidmət etməsinə diqqət ayıra bilmirlər.

Cəmiyyətin idarə olunmasında en sərfli vasitə kimi qəbul olunan "kağızsız və məsəfiz qəzet" - teleradio bu gün həyatımızın bir parçasına çevrilib. Bu gün öz sözünü deyib, öz fərqli dəstə -xətti ilə seçilən, en güclü təbliğat sisteminə çevrilən radiomuz 92 il, televiziyanız isə 62 ildir ki, Azərbaycan tamaşacıları ilə yol gelir. Bu yol hełe nəçə-neçə on illikləri əhatə edəcək, xalqın milli tarixi, gələcəyi, Azərbaycanın dinamik inkişafı, uğurları və beynəlxalq mövqeyi ilə bağlı bize çox xəbərləri çatdıracaq.

Zümrüd BAYRAMOVA
P.S. "Səs" Media Grupu kollektivi Az TV ailəsinə teleradionun yaranması münasibətlə təbrik edir, həmkarımıza yaradıcılıq fəaliyyətində uğurlar arzulayır.

"Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək"

Bu gün Azərbaycanın zəngin tarixi, mədəniyyəti bütün dünyada geniş şəkildə təbliğ edilir. Artıq ölkəmiz siyasi güclü, iqtisadi imkanları ilə yanmış, qədim ənənələrlər üzərində yaranan, formalasən və inkişaf edən dövlətçilik tarixi, milli mənəvi dəyərləri ilə də tanınır.

Bununla yanaşı, Azərbaycan dilinin qorunması və daha da inkişaf etdirilməsi dövlət siyasetinin mühüm tərkib hissələrindən birini təşkil edir. Tesadüfi deyil ki, ümummilli lider Heydər Əliyev və möhtərem Prezidentimiz İlham Əliyev bununla bağlı mühüm fərman və sərəncamlar imzalayıblar, Azərbaycan dilinin saflığının qorunmasına diqqət ve qayğı ilə yanaşıblar. Bu mənəda dövlətimizin başçısının 1 noyabr 2018-ci il tarixli "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanını xüsusi olaraq vurğulamaq lazımdır. Sənədə əsasən,



"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitoring Mərkəzi" publik hüquqi şəxs yaradılacaq. Həmçinin kütüvə informasiya vəsítələri, internet resursları və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barendə təkliflərin hazırlanıb. Azərbaycan Prezidentinə təqdim edilmiş Fərmandə öz əksini tapıb. Həsab edirəm ki, bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək". Bu fikirləri SİA ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, "iki sahil" qəzetiñin baş re-

daktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə dövlət dilindən istifade ilə bağlı mövcud vəziyyət və perspektivlərdən danışır: "Qədim tarixə malik olan dilimiz istəlüğə tərkibi, isterse də grammatik imkanları baxımından kifayət qədər zengindir. Təəssüf ki, hər keş bu zənginlikdə lazımi qaydada istifadə etmir. Mətbuat işçisi olaraq bəzən televiziya və radio kanalları, internet resursları, qəzetlər və müxtəlif reklamlarda ədəbi dil normalarının kobud şəkildə pozulmasını müşahidə edirəm. Xüsusilə əcnəbi sözlərin yerli-yersiz işlədilmesi adı hala çəvrilməklə yanaşı, dilimin saflığına öz mənfi təsirini göstərir. Şübəhəsiz ki, yeni yaradılacaq "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitoring Mərkəzi" publik hüquqi şəxs bu sahədə hüquqi tənzimləməni aparmaqla yanaşı, daim Azərbaycan dilinin istifadəsinə nəzarət tədbirlərinin həyata keçirilməsinə, baş verə biləcək neqativ halların aradan qaldırılmasına imkan verəcək".

"JAMAMAK": "Erməni Milli Konqresi seçkilərdən imtina etdi"

Erməni Milli Konqresi partiyası dekabrın 9-da keçiriləcək növbədənən parlament seçkilərində iştirak etməyəcək. SİA xəbər verir ki, bu barədə "Jamanak" qəzeti yazır. Erməni nəşrinin qeyd etdiyinə görə, Erməni Milli Konqresi bir həftə öncə, parlament seçkilərində iştirak etmək haqda qərar qəbul etmişdi: "Lakin partiyanın nümayəndələri deyirlər ki, bu qərarın verildiyi zaman onlar seçki kodeksinə ediləcək düzəlişlər paketinin qəbuluna, seçkilərin proportional qaydada keçiriləcəyinə, eləcə də siyahılara reyting üzrə hazırlanmaya cağına ümidi var idilər".

"Erməni Milli Konqresi 2017-ci ilde keçirilmiş seçkilərin təcrübəsindən belə nticəyə gəlib ki, partiyanın reytingli namizədləri ve həmin namizədlərin səs qazanacaqlarına təminat yoxdur", deyə yazan adıçəkilən qəzet əlavə edib ki, partiya temsilçiləri eyni zamanda, seçkiqabağı kampaniya üçün etibarlı maliyyə mənbəsi de tapa bilməyiblər ki, bu amil seçkilərdə iştirak üçün çox mühüm bir məsələdir.



Bu il 100 illik yubileini qeyd etdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin maarif sahəsində ən önemli tədbirlərindən biri də Qazax Müəllimlər Seminariyasının yaradılması olub. Bu seminariya Qazax əhalisinin böyük maddi dəstəyi, görkəmlə pedaqoq və ədəbiyyat xadımı Firdun bəy Köçərlinin gərgin əməyi sayesində fəaliyyətə başlaşmış və tədrisin ana dilində aparıldığı, milli ruhlu müəllim kadrlarının hazırlanlığı ilə təhsil ocağı olmuşdur.

Hələ XIX əsrin 80-ci illərindən etibarən Qori şəhərində yerləşən Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müsəlman əhalinin six yaşadığı şəhərlərdən birinə köçürülməsi məsəlesi zaman-zaman qaldırılır, müxtəlif təkliflər iżli sürülürdü. Azərbaycanın maarif xadimləri, ziyanlılar seminariyanın Azərbaycan şöbəsini Bakı, Gəncə, Şamaxı, Şuşa və ya Ağdam şəhərlərindən birinə köçürməyi və onun əsasında ayrıca seminariya açılmasını təklif edirdilər. Firdun bəy Köçərli məqalələrindən birində müstəqil müəllimlər seminariyasının niyə məhz Qazaxda açılması məsələsinə aydınlıq getirmiş və qeyd etmişdir ki, 1918-ci il may ayının əvvəlində Qazax şəhərinin əhalisi və bir neçə kəndin camaati Qafqaz Tehsil Dairesi qarşısında vəsatət qaldırdı ki, Qori şəhərində yerləşən Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərine köçürülsün və onun əsasında Müstəqil Müəllimlər Seminariyası yaradılsın.

Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin qərarına əsasən, Qazax Müəllimlər Seminariyası

Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifəsi

Dövlət başçısının Sərəncamı ilə Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 illiyi qeyd olunacaq



nin təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq sehifələrindən birinə çevrildi. Bu ilin noyabr ayında Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 illiyi tamam olur. Bununla bağlı Azərbaycan Prezidenti Cənab İlham Əliyev Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, görkəmlə ədəbiyyatşunas, tənmiş maarifpərvər və içtimai xadim Firdun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi əsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr ver-

mişdir. Respublikanın bölgeləri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlanmış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar yetirmişdir.

Qazax Müəllimlər Seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycanlıq məfkurəsi ruhunda yetişdirilmesi üçün zəngin irs qoymuşdur. Sərəncama əsasən, Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi, Qazax rayon icra hakimiyyətinin təklifləri nəzərə alınmaqla tədbirlər planı ha-

zırılanib həyata keçirəcək.

Tarixi dövərə nəzəralsaq, Görərik ki, Qazaxda seminariyanın fəaliyyətə başlaması həm şəhərin, həm də, bütövlükdə, regionun mədəni həyatında çox böyük hadisə idi. Qazax Müəllimlər Seminariyasının rəsmi açılışı 1918-ci il noyabrın 10-da olub və həmin gündən dərslər başlanıb. Mənbələrde qeyd olunur ki, seminariyanın açılışında şəhərin herbi komendantı Səbri bəy, Qazaxdakı

Osmanlı qarnizonunun rəisi Cəmal Cahid bəy, qəza rəisi Halay bəy Şıxlinski, xalq məktəbləri müfettişi Nəsib ağa Qiyasbəyli və yerli hökumət idarələrinin məmurları, şəhərin hörmətli şəxsləri, seminariyaya yeni qəbul edilmiş şagirdlərin valideynləri iştirak etmişlər.

Seminariya direktorunun Xalq Maarif Nazirliyinə ünvanladığı raporda 1918-ci il noyabrın 8 və 9-da keçirilmiş qəbul imtahanlarının nəticələri bildirilib. Rapordan aydın olur ki, qəbul olunmaq üçün müraciət etmiş 42 şagirddən 35-i imtahanları müvəffəqiyətlə verərək, seminariyada oxumaq haqqı qazanmışdır. Seminariyaya ilk qəbul edilən bu şagirdlərdən biri də, Səməd Yusif oğlu Vəkilov idi. Qa-

zax seminariyasının yetirmələri olan Səməd Vurğun, Mehdiyan Vəkilov, Osman Sarıvelli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıllı Şıxlı və başqaları Azərbaycan ədəbi mühitində iz salmışdır.

Qazax Müəllimlər Seminariyasında yaradıldığı zamandan başlıca olaraq milli kadrlar çalışırdı. Seminariyanın direktoru F. Köçərli və kərgüzar A. Vəkilovun imzaları ilə Xalq Maarif Nazirliyinə göndərilmiş 1 aprel 1919-cu il tarixli məlumatdan aydın olur ki, bu təhsil ocağında çalışan müəllim və texniki işçilərin, demək olar ki, hamisi azərbaycanlıdır. Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli müəllim kadrları hazırlanmasına başlamış ilk pedaqoji məktəb idi. Qazax seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin və maarifin inkişafına böyük təkan verdi.

Qazaxda Müəllimlər Seminariyasının fəaliyyətə başlaması regionun həyatında əlamətdar hadisə olmuş, Azərbaycan məktəblərinin ixtisaslı müəllim kadrları ilə təmin edilməsində böyük rol oynamışdır. Seminariyanı bitirmiş yüzlərə gənc müəllim respublikamızın müxtəlif bölgələrində müəllimlik etmiş, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasına və maarifin inkişafına öz töhfələrini vermişlər.

Nəzakət ƏLƏDDİNQIZI

Azərbaycan dinamik inkişaf yolundadır



Qlobal hesabatlarda irəliyəşlərin əldə edilməsi, ən yüksək pillələrdə qərarlaşmaq ölkəmiz üçün artıq ənənə halını alıb. Hər il olduğu kimi, bu il də "Doing Business" hesabatında əldə olunan irəliliyiş bu ənənəyə sadıqliyi təsdiq edir və bu tendensiyani şərtləndirən Azərbaycanın dinamik inkişafıdır.

Azərbaycanın irəliliyişi "Doing Business 2018" hesabatında da nəzərəçarpacaq dərcədə idi və 190 ölkə arasında 57-ci pillədə qə-

ralaşmaq özü belə yüksək göstərici hesab olunur. Bu göstəriciye əsasən, ölkəmiz 1 il əvvələ mövqayısədə 8 pillə irəliliyərək, 57-ci yerdə yüksəlmədişə, deməli, öten ilin nəticələri belə artım ve inkişafın davamlı olduğunu təsdiqləyir. Artıq sonuncu hesabatda, yeni Dünya Bankı tərəfindən hazırlanan "Doing Business - 2019" reyting cədvəlində Azərbaycanın 32 pillə irəliliyərək, 57-ci yerdən 25-ə yüksəlməsi isə, həqiqətən də, çox uğurlu nəticədir və əhəmiyyətli artımdan, sürətli inkişaf dinamikasından xəber verir.

Sahibkarlığın daha geniş şəkildə dəstəklənməsi siyasəti öz uğurlu nəticələrini verir

Nəzərə almaq lazımdır ki, bir neçə il bundan qabaq neftin dünya bazar qiymətləriyle əlaqədar, iqtisadi cəhətdən tənzəzzülün hökm süründü və bunun neft ixracatçısı olan Azərbaycanın iqtisadi inkişafına təsiri də inkar edile bilməz. Hətta ölkə iqtisadiyyatının birdən-birə geriləcəyi də proqnozlaşdırılmışdır. Makroiqtisadi sabitliyin belə, əldən getmək təhlükəsi də var idi. Məhz bu ərefədə, bu şəraitdə neftdən asılılığının minimuma endirilməsi aktuallığı ən prioritet məsələyə çevrildi və 2017-ci il ölkə iqtisadiyyatında sabitlik ilinə çevrildi desək, yanılmarıq. Çünkü bunu həmin ildə ölkəmizin "Doing Business" hesabati üzrə 8 pillə irəliliyişi özü belə təsdiq edir.

Ölkəmizdə sahibkarlığın daha geniş şəkildə dəstəklənməsi siyasəti öz uğurlu nəticələrini ən qısa zamanda verməklə bu siyasetin doğruluğunu təsdiqləyirdi. Doğrudur, sahibkarlığa dəstək qeyd olunan dövrden əvvəl də mövcud idi. Lakin son vaxtlar bu dəstəyin artırılması, daha dəqiq desək, sahibkarlar üçün daha geniş imkanların yaradılması, mövcud olan ən kiçik mehdudiyyətlərin belə aradan qaldırılması, hətta sahibkarların vergi, gömrük kimi bir çox rüsumlardan azad edilmesi, əvəzində, sahibkarlıq subyektlərini daha da inkişaf etdirmələri üçün onlara subsidiyaların, kreditlərin ayrılması iqtisadi inkişaf dinamikasını sürətləndirdi. Neticə isə göz qabağındadır və bu gün Azərbaycanın iqtisadi inkişafı qlobal hesabatlarda öz əksini tapır.

İstər Dünya İqtisadi Forumu (DIF), istərsə də "Doing Business" kimi beynəlxalq hesabatlarda irəliliyişi şərtləndirən, sözsüz ki, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, təkmilləşdirilməsi və iqtisadi sahədə fasilesiz olaraq əsaslı islahatların aparılmasıdır. İqtisadi inkişafı daha da gücləndirmək, ərzaq təhlükəsizliyi məsələlərinə, insan kapitalına, məşğulluq məsələlərinə, daha dəqiq desək, işsizliyin aradan qaldırılmasına diqqət isə Azərbaycan hökuməti tərəfindən müvafiq kursa çevrilib və artıq öz müsbət nəticələrini verməkdədir.

Ölkəmizdə həyata keçirilən islahatlar öz səmərəsini verməli idi və görülən işlər də öz nəticəsini göstərdi

Dünya İqtisadi Forumunun növbəti hesabatının tamamilə yeni metodologiya əsasında hazırlanaraq, təqdim ediləcəyi bildiriləndə, Azərbaycanın bir çox göstəricilər üzrə ardıcıl olaraq yaxşı nəticələr göstərəcəyini, yene də kifayət qədər üstün mövqədə dayanacağıını şübhə altına alanların yanıldığı göz qabağındadır. Yeni metodologiya, yeni yanaşma Azərbaycanda aparılan iqtisadi siyasəti, dəyişiklikləri kölgə altına sala bilmədi. Yeni inqiżatorlar əlavə olunsa da, tamamilə yeni metodla hesabat hazırlanısa da, ölkəmiz sözügedən hesabatda əksər inqiżatorlar üzrə yene də üstün yerde qərarlaşıdı.

Azərbaycanın bir çox inqiżatorlar üzrə mövqeyini yaxşılaşdırması heç də təsadüfi deyildi. Ölkəmizdə həyata keçirilən islahatlar öz səmərəsini verməli idi və görülən işlər də öz nəticəsini verdi. Ölkəmizdə sahibkarlıq fealiyyəti üçün yaradılan münbit şərait, sahibkarlıq subyektlərinə dövlət tərəfindən güzəştürün tətbiq edilmesi, öhdəliklərdən azad edilmesi, dövlət vəsaitləri hesabına iş adamlarına, sahibkarlara subsidiyaların, güzəştli kreditlərin təqdim edilmesi ölkəmizin biznesin dinamikliyi reytingi üzrə ön pillədə qərarlaşmasını şərtləndirir. Qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi istiqamətində, istehsal, emal, xüsusən də, kənd təsərrüfatı sahələrində sahibkarlıq fealiyyəti ilə məşğul olmaq istəyənlərə dövlət tərəfindən göstərilən dəstək, əlbəttə ki, diqqətdən yayınan deyil. Məhz elə buna görə də, ölkədə biznes mühitinə yaradılan münbit şərait Dünya İqtisadi Forumunun Qlobal Reqabətlilik Hesabatında öz əksini tapır.

Təbii ki, qlobal trendlərin nəzərə alındığı, yeni dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında da Azərbaycanın bir neçə indikator üzrə yüksək nəticələrə, haqlı olaraq, layiq görülməsi, onu deməyə əsas verir ki, gələcək də bu nəticələrin daha yüksək nəticələrlə əvəz olunağına zərrə qədər şübhə ola bilməz. Əvvəla, ona görə ki, bu nəticələr Azərbaycanın gələcək də digər inqiżatorlar üzrə də daha yaxşı nəticələr əldə edəcəyinə yeni imkanlar və əsaslı zəmin yaradır. Digər tərəfdən, bu dinamika, inkişaf dinamikası açıq şəkildə özünü bürüze verir və əgər hər ilin nəticələri özündən əvvəlki ilin nəticələrindən daha üstündürsə, qlobal hesabatlarda hər il ölkəmizin qərarlaşlığı mövqə irəliliyişdən xəber verirse, deməli, ölkəmiz dinamik inkişaf yolundadır. Bu dinamika isə daha yüksək nəticələr, daha böyük irəliliyiş, daha üstün mövqelər vəd edir.

İnam HACIYEV

"Azərbaycan Fələstinə öz dəstəyini heç zaman əsirgəmir"

Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 4-de Fələstin dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul etdi. Cənab Prezident Riad Əl-Maliki ilə səhəbəti zamanı xüsusi vurğuladı ki, Azərbaycan hər zaman Fələstin dövlətinin və xalqının haqq işini müdafiə edir və Azərbaycan Fələstin probleminin həlli məsələsində iki dövlət principini müdafiə edir. Eyni zamanda Azərbaycan Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibliyi etməklə, həm də Fələstin probleminin həll olunmasında çox maraqlı olduğunu nümayiş etdirdi". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsimov deyib.



Onun sözlərinə görə, Azərbaycan hər zaman beynəlxalq teşkilatlar, Fələstin məsələsinə məhz iki dövlət principini dəstəkləyir və bu dəstəyi də Fələstin dövləti hər zaman hiss edir, Azərbaycan dövlətinə, onun başçısına öz minnətdarlığını ifade edir: "Eyni zamanda Riad Əl-Maliki Fələstin prezidenti Mahmud Abbasın da salamlarını Azərbaycan Prezidentinə çatdırıv və qeyd etdi ki, Azərbaycan hər bir zaman Fələstinlə əlaqədar müxtəlif tədbirlərə ev sahibliyi edir. O həmçinin Azərbaycanın xüsusiləsə Qüds məsəlesi ilə bağlı mövqeyini yüksək qiymətləndirdi. Fələstin XİN rəhbəri söylədi ki, 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsəlesi ilə bağlı fəvqəladə Zirvə toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak etdi və orada çıxış etdi.

Prezident öz çıxışı ilə də bir daha Azərbaycanın Fələstin probleminin həllində bir müsəlman ölkələrini həmrəyliyə çağırıv və bu məsələlərdə Azərbaycan hər zaman principial mövqeyi ilə seçilib. Eyni zamanda Riad Əl-Maliki vurğuladı ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sedrlik edəcək və bütünlikdə beynəlxalq aləmdə Azərbaycana çox böyük etimad, inam var və bunu Fələstin dövləti hər zaman hiss edir. Beləliklə bu gün Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsi bir daha onu göstərir ki, Azərbaycan Fələstin məsələsinə münasibətdə daim birlik nümayiş etdirir və öz dəstəyini heç zaman əsirgəmir".

Elçin Mirzəbəyli: "Mətbuatın üzərinə çox böyük vəzifə düşür"



Azərbaycan Prezidenti cənab İlham Əliyev Konstitusiyanın önemli müddəalarının da qaranti kimi mütemədi olaraq Azərbaycan dilinin saflığının qorunması ilə bağlı müvafiq göstərişlər verir, eyni zamanda sərəncamlar və fərمانlar imzalayıv. Təbii ki, bu da cənab Prezidentin dilimizə verdiyi önem və dəyərən qanaqlanın bir addımdır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu istiqamətdə mətbuatın üzərinə çox böyük vəzifə düşür: "Bu ilk növbədə mətbuatın özüne aid olan vəzifədir. Çünkü bu gün xüsusilə də internet mediada Azərbaycan dili ilə bağlı çox ciddi pozuntular nəzərə çarpır. Amma bu güne qədər bu pozuntuların aradan qaldırılması və əgər qaldırılmayacağı təqdirdə isə onlara qarşı müvafiq tedbirlerin həyata keçirilməsi üçün əvvələk mexanizmlər yox idi. Hal-hazırda bu əvvələk mexanizmlərin hazırlanması prosesi gedir və təbii ki, bütün məqamların yer aldığı bir mexanizm ortaya çıxacaq. Mən buna qətiyyən şübhə etmirəm. Amma təkçə cəza mexanizmləri ilə bu problemi aradan qaldırmaq mümkün deyil. İlk növbədə orta təhsil müəssisələrindən, alimlərdən başlamaq lazımdır.

Sosial şəbəkələrdə Azərbaycan dilinin korlanması ilə bağlı çox ciddi problemlər var. Bu baxımdan ayı-ayrı sosial şəbəkələr artıq bizim həyatımıza daxil olublar. Həmin sosial şəbəkələrdə Azərbaycan tətbiqlərinin olması ilə bağlı müvafiq addımlar atmaq lazımdır ki, Azərbaycan dili orada özünü tam əks etdirsin, eyni zamanda ayı-ayrı tərcümə programları ilə də ciddi şəkildə işləmək lazımdır. Xüsusilə də "google translate" (quql transley) tərcümə programında Azərbaycan dili ilə bağlı çox ciddi problemlər var. Bu da Azərbaycandan kənarda yaşayan soydaşlarımızın dilimizin öyrənməsi üçün ciddi problemlər yaradır. Online (onlayn) lüğətlərin, mətn lüğətlərinin və söz lüğətlərinin hazırlanması lazımdır. Bununla bağlı bu günə qədər bir neçə program var. "Application" (apliksion) də var amma bu "apliksion"lərin səviyyəsi həddindən artıq primitiv və aşağıdır. Dilçilik Institutunun və Dil Komissiyasının iştiraki ilə yenilərin hazırlanmasına və tətbiq olunmasına ehtiyac var. Əgər problemlər aradan qalxarsa, zənniməcə dilimizin saflığının qorunması ilə bağlı ciddi irəliliyişlər nail ola bilərik.

Dilimizin korlandığı məkanlardan biri də telemekanlardır. Burada daha çox problem şou program aparcılarının, eyni zamanda dəvət olunan insanların Azərbaycan dilinin qanunlarına əməl edilməsi ilə bağlı problemlərdir. Onlar normal şəkildə öz fikirlərini ifadə edə bilirlər və Azərbaycan dilinin qanunlarına əməl edərək danişə bilirlər. Ən adı bəsit cümlələrdə belə ciddi şəkildə problemlər olur. Bir qədər də Azərbaycan dilini terminologiyadan xi-las etmək lazımdır. Xüsusilə də siyasi yüksək daşıyan yazılarla verişlərdə istər ekspertlərimiz, istərsə də media nümayəndələrimiz daha asan, anlaşılır yazmağa və danışmağa çalışımlırlar. Terminolojiya ilə dili yüklemək insanları dildən uzaqlaşdırır. Yeni telemekan, media məkanı akademik dil üçün deyil".

Azərbaycanda pul bazası 9 milyard manatı ölüb

Azərbaycanda pul bazası noyabrın 1-nə 9 milyard 153,3 milyon manat təşkil edib. AZORTAC Mərkəzi Banka istinadla xəber verir ki, bu rəqəm oktyabrın 1-i ilə müvqayısədə 281,8 milyon manat çoxdur. İlin əvvəlinə nisbətən pul bazası 610,1 milyon manat artıb.



1 917-ci ildə Çar Rusiyasında baş vermiş inqilab nəticəsində, "xalqlar həbsxanası" adlandırılaraq mütləqiyət rejimi dağıldı. 1918-ci il fevralın 14-də Zaqafqaziyadan Rusiya Dövlət Dumasına seçilmiş deputatlar Tiflisdə toplaşaraq, Zaqafqaziyada ali hakimiyət orqanı olan Zaqafqaziya Seymini yaratdırılar. Lakin bu idarəetmə qurumunun mövcudluğu uzun sürmədi və həmin il may ayının 25-də keçirilən son iclasında gürcü deputatlar Seymdən çıxdıqlarını elan edərək, növbəti gün, yəni may ayının 26-da Gürcüstənin müstəqilliyini elan etdilər. Bir gün sonra isə Seymin bütün müsəlman deputatları Tiflisdə toplaşaraq, qızığın müzakirələrdən sonra 28 may 1918-ci il tarixdə Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürməklə, Azərbaycan Milli İsləm Şurasının yaradıldığını elan etdilər.

Azərbaycan Milli İsləm Şurasının 28 may 1918-ci il tarixli qərarı ilə, Fətəli xan Xoyski başda olmaqla, 9 nəfərdən ibarət tərkibdə müvəqqəti hökumət təşkil olundu və Xəlil bəy Xasməmmədov Azərbaycan Xalq Cumhuriyyətinin ilk ədliyyə naziri kimi müvəqqəti hökumətin tərkibinə daxil oldu. Beləliklə, məqalelerinin bərində Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə Hüquq-Şurasının sədri cənab Fikrət Məmmədovun da, qeyd etdiyi kimi, Azərbaycan Demokratik Respublikasında Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə - 1918-ci il may ayının 28-də təsis olunmuşdur. Yeri gəlmış kən, onu da xatırladım ki, Nəsib bəy Yusifbəylinin başçılığı ilə təşkil olunmuş dördüncü hökumətdə ədliyyə naziri postunu əslən indiki Goranboy rayonundan olan Aslan Bəy Səfikürdski tutmuşdur.

Cümhuriyyətin Ədliyyə Nazirliyinin fəaliyyətə başladığı həmin dövrə Azərbaycanda çar mütləqiyətini təmsil edən məhkəmə-hüquq sistemi artıq öz fəaliyyətlərini tamamilə dayandırılmışdı. Gəncə Daire Məhkəməsi öz mövcudluğunu qoruya bilsə də, faktiki olaraq, işləmirdi. Qəzalardakı bir çox barışq hakimləri, magistratura və prokurorluq əməkdaşları respublikani tərk etmiş, binaları ise talan edilmişdi.

Azərbaycan Xalq Cumhuriyyətinin elan olunmasına baxmayaq, Bakıda hələ de Stepan Şäumyan başda olmaqla, Azərbaycana qarşı düşməncilik mövqeyi tutan Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərməkdə idi. Baxmayaraq ki, Şäumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və s. yerlərdə töredilən qırğınlardan sonra Bakı Kommunası azərbaycanlı əhali arasında öz nüfuzunu tamamilə itmişdi və onların hakimiyəti Bakıdan kənara çıxa bilməmişdi. Azərbaycanın qəzalarında isə, tam hakimiyətsizlik və hərəkətli hökm sürməkdə idi.

17 iyun 1918-ci il tarixdə Milli İsləm Şurası Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə Gəncədə Azərbaycan Xalq Cumhuriyyətinin birinci müvəqqəti hökumətin istefasını qəbul etdi və Fətəli xan Xoyskinin sədrliyi ilə 12 nəfərdən ibarət tərkibdə ikinci müvəqqəti hökumət təşkil etdi. Əvvəlki hökumətdə olduğu kimi, yəni hökumətdə də ədliyyə naziri vəzifəsini Xəlil bəy Xasməmmədov tutdu.

Məlum olduğu kimi, Azərbay-

can Xalq Cumhuriyyəti mövcud olduğu qısa dövr ərzində ədliyyə, məhkəmə, polis və prokurorluq orqanlarının yaradılması istiqamətində çox mühüm işlər görmüşdür. Məsələn, Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə həmin vaxta qədər olan anarxiya dövrünün məhkəmələri və məhkəmə funksiyalı komissiyaları ləğv edildi və elə həmin qərarla da Bakı Daire Məhkəməsinin idarələri, o cümlədən, prokurorluğun fəaliyyəti bərpa olundu. Az sonra, yəni Azərbaycan Xalq Cumhuriyyəti Hökumətinin 22 noyabr 1918-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edildi. Məhz elə həmin tarix əsas götürülərək, Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2001-ci il tarixli Fərmanı ilə 22 noyabrın hər il ölkəmizdə Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilməsi qərara alınmışdır. Xatırladıq ki, Ədliyyə Nazirliyinin Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının Əsasnaməsi cəmi 9 maddədən ibarət idi. Əsasnamənin 1-ci maddəsinə əsasən, Ədliyyə Nazirliyinin strukturu aşağıdakı kimi təsdiq edilmişdir: ədliyyə naziri, ədliyyə nazirinin yoldaşı (yəqin ki, köməkçisi), nazirin yanında məsləhətxana, nazirliyin dəftərxanası. Göründüyü kimi, həmin vaxt Ədliyyə Nazirliyinin strukturu sadə, ştat vahidləri isə az sayda olmuşdur. Əsasnamədə nazirliyin, nazir də daxil olmaqla, 22 nəfərdən ibarət ştat cədvəli təsdiq edilmiş, əməkdaşların aylıq vəzifə maaşları və həmin ştatların saxlanması üçün illik vəsaitin mebləği göstərilmişdi. Əsasnamənin 2-ci maddəsinə əsasən, ədliyyə naziri nazirliyin fəaliyyətinə ümumi rəhbərlik edirdi. Ədliyyə naziri, eyni zamanda, Baş Prokuror və həmçinin, həbsxanalar üzərə Himayədarlıq Cəmiyyətinin prezidenti hesab edildi.

Ədliyyə Nazirliyinin, ilkin olaraq, cəmi 22 nəfərdən ibarət təşkil olunmasını daha çox, məhz maliyyə və ixtisaslı kadr çatışmazlığı ilə əlaqələndirir. Əlbəttə, belə sayca məhdud kontingentlə səmərəli fəaliyyət göstərmək, praktiki cəhətdən, qeyri-mümkün idi. Odur ki, Ədliyyə Nazirliyinin rəhbərliyi 28 noyabr 1919-cu il tarixdə 8089 №-li məktubla nazirliyin ştat vahidlərinin artırılması barədə Parlamentin sədrinə müraciət etmişdir. Hökumətin 1919-cu il 11 avqust və 1 sentyabr tarixli qərarları ilə Ədliyyə

Ədliyyə tariximizin fəxarətli səhifələri



yə Nazirliyi qulluqçularının sayı 1920-ci ilin əvvəlinə olan məlumatə görə, 35 nəfərə çatdırılmışdır. Azərbaycan Xalq Cumhuriyyətinin görmüş olduğu mühüm tədbirlərdən biri də bu idi ki, həmin dövdə hebs evləri adlandırılan cəzaçəkme müəssisələri və istintaq təcridxanalarının Ədliyyə Nazirliyinin təbəciliyinə verilməsi oldu. Belə ki, Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının 11 avqust 1919-cu il tarixli Qərarı ile həbsxana işləri Daxili İşlər Nazirliyinin tabeliyindən Ədliyyə Nazirliyinin tabeliyinə keçirildi. Cəmisi 23 ay yaşamasına baxmayaq, Azərbaycan Xalq Cumhuriyyəti hörmətli ədliyyə və məhkəmə orqanları üçün kadr hazırlığı işi istiqamətində də yaddaşalan işlər görüb. 1919-cu ilin iyundan gənc kadrların hazırlanması üçün Məhkəmə Palatası yanında 6 aylıq kurslar açılıb. Seçilmiş 11 nəfər gəndən 9 nəfəri ədliyyə sisteminə statlı vəzifəyə təyin edilmiş, bir nəfər isə barışq sahəsinin müdürü vəzifəsinə təyin edilmişdir. 1919-cu il dekabrın 22-də isə Azərbaycan Respublikası Məhkəmə Palatasının sədri tərəfindən Ədliyyə Nazirliyinə "Müvəqqəti hüquq kurslarının təsis edilmesi haqqında" qanun layihsə təqdim edilmişdi. Qanun layihsəndə göstərilirdi: "Orta təhsil məktəblərinin, en azı, altı sinfini bitirmiş Azərbaycan vətəndaşlarının hazırlığı üçün Ədliyyə Nazirliyi yanında altı aylıq müvəqqəti pulsuz hüquq kursları təsis edilsin".

Maraqlı məqamlardan birisi də budur ki, Azərbaycan Xalq Cumhuriyyəti dövründə prokurorluq məhkəmə orqanlarının tərkibində fəaliyyət göstərməklə, əsasən, məhkəmədə dövlət ittihəməni müdafiə etmək funksiyasını həyata keçirirdi. Başqa sözlə, Azərbaycan Xalq Cumhuriyyəti prokurorluğunun fəaliyyəti ilə bağlı normativ-hüquqi aktlarda prokurorluğun ibtidai istintaqda

iştirakı və nəzarəti nəzərdə tutulmuşdı.

Göründüyü kimi, Azərbaycan Xalq Cumhuriyyətinin özü kimi, onun ədliyyə orqanları da, nisbətən qısa müddət yaşasa da, şərflə bir yol keçmiş və onun hər sehifəsi xalqımızın yaddaşında əbədi olaraq həkk olunmuşdur.

Məlum olduğu kimi, 70 il ərzində Sovet rejiminin dəhşətli repressiyaları ilə müşayiət olunan qadağalarla baxmayaq, müstəqillik yaddaşı ictimai-siyasi həyatda, folklorda, ədəbiyyatda və incəsənətdə özünü zaman-zaman bürüzə vermekle yaşamışdır. Müstəqillik ideyalarını aşkar və ya gizli yaymağa görə, müxtəlif vaxtlarda ayrı-ayrı insanların cinayət məsuliyyətinə cəlb olunaraq, repressiyaya uğradılması faktı indi hər kəsə bəlliidir. Azərbaycan Xalq Cumhuriyyətinin repressiyadan yayınaraq, xaricə qaca bilən ayrı-ayrı liderlərinin müstəqillik ideyalarına uzun illər sədaqətə xidmət etməsi faktları da indi hər bir azərbaycanlı tərefindən ehtiramla yad edilir. Sovetlər rejiminin təyin etdiyi vaxtda Bakıda bir neçə nəfər gənc tərefindən üçrəngli Azərbaycan bayrağının Qız Qalası üzərinə qaldırılması faktı da, əsl vətənpərvərlik və fədakarlıq nümunəsi olmaqla, müstəqillik ideyasının xalqın ən müxtəlif təbəqələrinin qan yaddaşında nəsil-dən-nəsilə ötürülməsinin iibrətizmələrindən biri kimi dəyərləndirilməlidir.

Bu cəhətdən Şuşa şəhər sahilərindən birinin bu yaxılarda muzeyə təqdim etdiyi xalça da xüsusi maraq doğurur. Belə ki, 1926-cı ildə - AXC-nin süqutundan 4 il sonra toxunmuş qırmızı rəngli xalçanın tən ortasında ay və səkkizgusəli ulduz, yəni işğal olunmuş Azərbaycanın bayrağı təsvir edilmişdir. Bu yerde "Şuşanın dağları" mahnısını da yada salmaq yerinə düşərdi. Mahnida ki təsvire diqqət edin: "Şuşanın

dağları başı dumanlı (göy rəng), qırmızı koftalı, yaşıł tumanlı, dərdindən ölməye çıxdır gumanlı..." Göründüyü kimi, yene Azərbaycan Xalq Cumhuriyyətinin bayraqı və həmin bayraq uğrunda ölməyə hazır olmaq eyhamı. Başqa bir misal.

1978-ci ildə Naftalan şəhərində inşa edilmiş olan və hazırda şəhər mehkəmesinin fəaliyyət göstərdiyi binanın həyətinin giriş hissəsində təxminen 15-16 kv. m. ərazidə rəngli mərmər tozundan tükülmüş böyük səkkizgusəli ulduz indi də qalmaqdadır. Ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin Bakıya bəxş etdiyi və o dövrün möhtəşəm tikintilərindən olan "Gülüstan" Sarayıının cilçıraqının, məhz Ulu Öndərin müraciəti və şəxsi eskizi ilə səkkizgusəli hazırlanması faktı bu gün də yaddaşlarda yaşamaqdadır. O illərdə Bakı şəhərinin Baş arxitektoru işləmiş Rasim Əliyev xatirələrində bildirir ki, Ulu Öndər tikintisi başa çatmaqdə olan saraya baş çəkərkən, iclas zalındaki cilçıraqı bəyənmədi və yeni cilçıraqın eskizini şəxsən özü verdil. Bir çoxları kimi, mən də çox-çox sonralar, daha doğrusu, Azərbaycan yenidən müstəqillik əldə etdiğindən sonra başa düşdüm ki, səkkizgusəli ulduz milli ornament olmaqla, həm də Azərbaycan gerbinin və bayraqının mühüm elementlərindən bırdır. Bu və buna bənzər çoxsaylı faktlar və hadisələr, bütövlükde, əsrlər boyu ayrı-ayrı adlarla neçəneçə dövlət qurmuş Azərbaycan xalqının nəsildən-nəsilə ötürüdü dövlətçilik yaddaşının təzahürədir. Məhz dövlətçilik ənənələrimiz və genetik yaddaş cümhuriyyətin süqutundan az sonra Azərbaycan dövlətçiliyinin yenidən bərpa olunmasında mühüm xidmətləri olan o dahi insanı - xalqımızın Ümummilli Lider Heydər Əliyev fenomenini yetişdirdi. Məhz Heydər Əliyev Sovet rejiminin imperiya ambisiyalarının təyin etdiyi bir vaxtda böyük uzaqgörənlilik bütünlüyü ilə ömrünü müstəqilliyyinə inandığı Azərbaycanın milli kadrlarının, ordusunun, elminin, bir sözlə, müstəqil Azərbaycan dövlətinin berpasına hazırlığa sərf etmişdir. Özü də bütün bunları rejimin özünün resurslarından da faydalı surətdə yararlanmaqla etmişdir.

Məhz Ulu Öndər Heydər Əliyev 90-ci illərin əvvəllərində müstəqilliyimiz üçün tehlükə yaranıqdır, öz siyasi dühəsi ilə Azərbaycan xalqını, Azərbaycan dövlətini və Azərbaycan dövlətçiliyini xilas etməkle bütün dünyaya qətiyyətə bəyan etmişdir ki, Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir.

**İsmayııl Abdurəhmanlı,
Goranboy Rayon Məhkəməsinin sədri**

6 noyabr 2018-ci il

ADPU-da professor Vilayət Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, ADPU rektoru-nun müşaviri, filologiya üzrə elmlər doktoru, professor, əməkdar müəllim Vilayət Əliyevin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərlüyü, millət vekilləri, ölkəmizin tanınmış və nüfuzlu ziyyalıları, media strukturlarının rəhbərləri, universitetin fakültə dekanları, kafedra müdirləri və şöbə müdirləri, müəllimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor Vilayət Əliyevi 80 illik yubileyinə münasibətile təbrik edərək ona möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai-siyasi fealiyyətinə uğurlar arzulayıb: "ADPU-nun dəyərlə alımı Vilayət Əliyevin 80 illik yubileyinin keçirilməsi Azərbaycan elmi, təhsili, ictimai-siyasi həyat üçün xüsusi önem kəsb edir. Çünkü professor V.Əliyev bu sahələrdə öz sözünü layiqincə demiş bir alim-ziyalıdır. Coxsayılı kitabların və məqalələrin müəllifi dir. Professor V.Əliyev müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevə yənidən ölkəmizdə hakimiyyətə qaytması üçün müraciət edən 91 vətənpərvər ziyanlıdan biridir. Vilayət müsləmm həm de gözəl, qayğılaş aile başçısıdır. Övladlarını cəmiyyət üçün layıqli vətəndaşlar kimi yetişdirib". Rektor tədbirdə 80 illik yubileyi münasibətlə və universitetdə uzun illər səmərəli elmi-pedaqoji fealiyyətinə görə professor V.Əliyev teşəkkürname təqdim edib.

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov professor Vilayət Əliyevin elmi-pedaqoji və ictimai-siyasi fealiyyəti haqqında məruzə ile çıxış edib. Professor B.Xəlilov bildirib ki, Vilayət Hüseyn oğlu Əliyev 1938-ci il avqust ayının 23-də Şəki rayonunun Daşbulaq kəndində anadan olub. Ailəsi dəfələrlə repressiyaya məruz qalıb. 1962-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, ele həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun "Türkolojiya" ixtisası üzrə aspiranturasına qəbul olunub. Tanınmış türkoloq, akademik Məmmədağa Şirəliyev Azərbaycan və özbək dillerinin müqayisəli qrammatikası üzrə mövzu müəyyənləşdirib və gənc tədqiqatçıya görkəmli türkoloq, akademik Qəni Əbdürəhmanov elmi rəhbər məsləhət bilib. Elmi axarışlar onu Daşkənd şəhərinə getirib, türk dünyası ilə yaxından tanış olmağa, özbək dilini öyrənməye imkan yaradıb. Daşkənd şəhərində çalışarken tanınmış şair, dramaturq, professor Maqsud Şeyxzadə ilə yaxından tanış olub. Sonraları onun ikicildik bədi iərisinin Azərbaycan dilinə tərcüməsində fəal iştirak edib. Bu dostluq və Özbəkistandakı türk mühiti onun bir şəxsiyyət kimi yetişməsinə təkan verib və gənc tədqiqatçını türkçülük, azərbaycanlılıq idealları ilə zənginləşdirib.

Professor V.Əliyev 1960-ci illərdən dilçilik sahəsində fealiyyət göstərir. Onun elmi-tədqiqatları Azərbaycan dilçiliyi və türkologiya ilə bağlıdır. 200-den çox elmi məqalənin və "Azərbaycan dilində feilin təsriflənməyən formaları", "Məsələ", "Azərbaycan

dilində feil sifət", "Azərbaycan dilində feil perifrastik formalı", "Toponomika", "Azərbaycan toponimiyası" kimi kitabların müəllifi dir. AMEA-nın nəşr etdirdiyi üçcildik "Müasir Azərbaycan dili" əsərinin müəlliflərindən biridir. 1999-cu ilin iyun ayında Türkiyədə keçirilən türk dövlətləri və topluluqlarının VII qurultayında iştirak edib. Dəfələrlə Azərbaycanda və digər ölkələrdə keçirilmiş elmi konfranslarda iştirak edib. Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü olub.

Professor V.Əliyevin elmi-pedaqoji fea-



liyyətinin əsas hissəsi ADPU ilə bağlıdır. 1997-2016-ci illərdə ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışıb. Xalqımızın görkəmli alımı, vətənpərvər ziyalısidır. Onun ictimai-siyasi fealiyyətində bir alim-vətəndaş mövqeyi var.

Professor V.Əliyev dilimizin keşiyində dayanan, onun imkanlarına hörmətə yanaşan, dilimizi mənəvi sərvətimiz kimi dəyərləndirən, dövlət rəmzlərindən biri kimi ona xüsusi əhəmiyyət verən, dilimizi milli varlığımızın göstəricisi kimi qiymətləndirən alımlarımızdan biridir. V.Əliyev bütün varlığı ilə türkçür, türk dünyasını və türkoloji düşüncəni, məfkurəni qəbul edən, təbliğ edən alımdır. İnanıraq ki, professor V.Əliyev yeni-əsərləri ilə Azərbaycan dilçilik elminə dəyərli töhfələr verəcəkdir.

AMEA-nın vitse-prezidenti, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəyli, YAP-in Səbail rayon təşkilatının sədri, millət vəkili, professor Şəmsəddin Hacıyev, ədliyyə nazirinin müavini, general-polkovnik Mehərrəm Əliyev, millət vəkilləri Hadi Rəcəbli, Fazıl Müstafa, Azərbaycan Tehsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə, ADPU-nun Ümumi tarix kafedrasının müdürü, AMEA-nın müxbir üzvü, professor Veli Əliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdürü, professor Himalay Qasimov, Müasir Azərbaycan dili kafedrasının professoru Cəfər Cəfərov, BDU-nun Türkologiya kafedrasının müdürü, professor Ramiz Əskər, Azərbaycan Respublikası Mührəbi, Əmək və Silahlı Qüvvələr Veterانları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, "Zəngəzurun səsi" qəzetinin təsisçisi Yavər Nuruyev və başqaları çıxış edərək, professor V.Əliyevin görkəmli dilçi alım, milli ruhlu, dövlət və dövlətçiliyi sedaqətlə xidmet edən vətənpərvər ziyalı olduğunu vurğulayaraq, ona ən xoş arzularını bildiriblər.

Tədbirdə professor V.Əliyevə Azərbaycan Tehsil İşçiləri Azad Həmkarlar İttifaqının Fəxri Fərmanı və "Veteran həmrəyliyi" medallı, həmçinin, "Zəngəzurun səsi" qəzetinin fəxri diplomu təqdim edilib.

Sonda professor V.Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

Ağdamda ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-ci ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının rayon icra hakimiyyəti ilə birgə Tərtər-Hindarx Magistral Avtomobil Yolunun Albəyli kəndi ərazisində keçən hissəsində ağacəkmə aksiyası keçirilib, yol boyu 500 edəd şam ağacları ekilib.

Aksiya zamanı yeni ekilen ağac tingləri suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Ağacəkmə aksiyası təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifiyyin qorunması istiqamətindən çox mühüm əhəmiyyətə malikdir. Bu layihə, eyni zamanda, yaşlılıq zolaqlarının genişlənmesi, ekoloji mühitinin sağlamlaşdırılmasının süretlənməsi, eləcə də, insanlar arasında ekoloji mədəniyyətin və təbiəti qayğı hissini güclənməsinə böyük töhfədir. Bu, həm də ekoloji tarazlığın qorunmasına vacib rol oynayacaq.

Bundan əlavə, Quzanlı qəsəbəsində ümumrayon iməciliyi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəleri, YAP Ağdam rayon təşkilatının fəalları, YAP üzvləri, rayon idarə, müəssise və təşkilatlarının kollektivləri iştirak ediblər.

İməciliyə zamanı ərazidə abadlıq və təmizlik işləri aparılıb.



ZÜMRÜD BAYRAMOVA

ASAN-da vətəndaşlara 320 xidmət göstərilir

"Azərbaycan prezidenti İlham Əliyevin 26 oktyabr Fermanı ilə "ASAN Xidmət" 11 dövlət orqanının 320 xidməti ilə vətəndaşlara xidmət göstərər". SİA xəber verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.



Onun sözlərinə görə, noyabr ayının 1-dən etibarən vətəndaşlar yeni xidmətlərdən yararlanırlar. Qeyd edək ki, prezident İlham Əliyevin 26 oktyabr Fermanına qədər vətəndaşlar "ASAN Xidmət" mərkəzlərində 10 dövlət orqanının 300-ə yaxın xidmətindən istifadə edə bilirdilər.

"Nar" Göyçayda keçirilən festivalda aktiv iştirak edib

Hər zaman Azərbaycan xalqının zəngin keçmiş, adət-ənənələri və milli-mədəni ərsinə bağlılıq nümayiş etdirən "Nar", Göyçayda keçirilmiş ənənəvi Nar festivalında aktiv iştirak edib. Mobil operator tərəfindən festival çərçivəsində təşkil edilmiş kompleks tədbirlər geniş ictimai marağa səbəb olub.

Müxtəlif maraqlı müsabiqələr və əyləncəli oyunlarla müşayiət olunan tədbir zamanı qurulmuş "Nar" çadırı ikiqat bayram əhval-ruhiyyəsi yaradıb. Nar bayramında iştirak edənlər "Nar" çadırına gələrək, mobil operator tərəfindən keçirilən tədbiri maraqla izləyib. "Nar" çadırında iştirakçılar üçün xüsusi müsabiqə təşkil edilib və qalib gələnlərə müasir telefonlar hədiyyə edilib. Abunəçilər mobil operatorun ölkənin regionlarına göstərdiyi diqqəti, xüsusi olaraq bölgeler üçün nəzərdə tutulan və dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı veren "Yerim" tarifi haqqında ətraflı məlumat verilib. Bundan başqa, "Nar" əməkdaşları tədbir iştirakçılarına mobil operatorun fealiyyət istiqamətləri, əşəkənin təkmilləşdirilməsi ilə bağlı görülən işlər, 2018-ci il ərzində ölkə ərazisində qurulan yeni baza stansiyaları və digər işlər barədə geniş məlumat veriblər. Tədbir iştirakçıları müxtəlif hadiyyələrlə mükafatlandırılıb.

Həmçinin, "Nar" öz abunəçiləri üçün Nar bayramı ilə əlaqədar Göyçaya tur təşkil edib. Beləki, mobil operatorun oktyabrın 30-da sosial mediada abunəçiləri arasında keçirdiyi müsabiqədə qalib gələn 20 nəfər, "Nar" əməkdaşları ilə birgə Göyçaya səfər edib və "Nar" çadırında təşkil edilən tədbirlərdə aktiv iştirak ediblər.

Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər ilin noyabr ayında məhz bu rayonda möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilən bir tədbirdir. "Nar" kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsində öyrənmək olar.



Müxalifətin “varlığı” və yoxluğu...

Yaxud 1993-cü ildən indiyədək biabırçı məğlubiyyatlara uğrayan radikalların gerçek tarixi

Sırr deyil ki, uzun illərdir dağıdıcı müxalif qalmalarla gündəmdə qalmaq üçün müxtəlif ve çoxsaylı cəhdər göstərir. Lakin fakt budur ki, xarici havadaları vasitəsi ilə müxtəlif siyasi oyunbazlıqları dağıdıcı müxalif ünsürlərə heç bir siyasi üstünlükler götürmir. Əksinə, daxili didişmələr və qarşıdurular, artır ambisiyalar uğrunda savaşlar daha da şiddetlənir. Bu kimi halların digər səbəbi dağıdıcı müxalifət partiyalarının islahatların keçirilməməsi və partiyaların yeni təşəbbüs-lərlə çıxış etməmələridir. Bunun da nəticəsi olaraq, müxalif partiyalar öz elektoratını tama-mıl itiriblər. Bəziləri də, artıq seki kampaniyası aparmağa gücləri çatmadığına görə, hələ aprel seckisi ərafəsində bəyan edirlər ki, guya seckiləri boy-kot edirlər və s...



mışdı. Lakin AXCP və Müsavat “vahid namızəd” məsələsində ümumi fikrə gələ bilmədi, neticədə, qarşılıqlı ittihamlar ifrat həddə qədər inkişaf etdi. Nəhayət, biri digərinə güzəştə getməyen hər iki siyasi partiya bir-birini həkimiyətə işləməkdə suçlayaraq, “boy-kot” taktikasını seçdi. Bununla da, “SİDSUH” adlı qurumun fealiyyətine son qoyulmuş olur. “SİDSUH” - parça-lanmanın əsasını qoynan “hərəkat” kimi müxalifətin rüsvayçılıq tarixinə yazıldı. “DUH”, “MKM”, “Demkonqres”, “Azadlıq”, “Bizim Azərbaycan” və digər seki blokları, eləcə də, birlikləri də eyni aqibəti yaşadılar. Beləliklə, iller boyu bu düşmən və bir-birilərinə patoloji nifret edən partiyaları son nəticə etibarilə guya “Milli Şura” bir araya getirib çıxardı - dağılmış “İctimal Palata”dan sonra...

Azər Həsərət: “Həmin adamların heç biri Milli Azadlıq Hərəkatında və demokratikləşmə hərəkatında heç bir rolu olmayıb”

Burada da uzun müddət duruş gətirə bilməyen Müsavat AXCP-ni Rusiya-yə satılmaqdə ittiham edərək, oradan uzaqlaşdı. Beləliklə, məsələ tamamilə aydınlaşdır. Guya zaman-zaman barışqı axtarışına çıxan hər iki partiyada təm-sil olunanlar, neticə etibarilə, daha bə-tər düşmən təreflərə çevirilirlər. Bu isə, sonu olmayan bir yola benzeyir. Heç də təsadüfi deyil ki, 1993-cü ildən indi-

yədək keçirilən bütün seckilərdə həmin qüvvələr biabırçı məğlubiyyətlərə uğrayıblar. Artıq məğlubiyyətləri ilə barışan AXCP-Müsavat başbələnləri Avropadan gələn ianənin azlığı nəzərə alıb, alver taktikalarını dəyişiblər. Yeni mühacir biznesinə girişiblər.

Bununla bağlı bir çox maraqlı fi-kirklər də səsləndirilib. Məsələn, politoloq Azər Həsərət metbuata açıqlamasında deyib ki, dağıdıcı müxalifətin bu etiraz aksiyaları siyasi id-dalarını təşkil etmek üçün düşünülməyib. Onlar bununla mühacir biznesini genişləndirmək isteyirlər: “Çünki etiraz aksiyalarında yeni şəkillər çəkəcəklər və arayışlar alacaqlar. Birmənali olaraq, deyirəm ki, müxalifətin bu etiraz aksiyaları xaricdə sığınacaq almaq üçün nəzərdə tutulub. Son vaxtlar xaricdə sığınacaq alıb Azərbaycan dövlətçiliyinin əleyhinə çıxış edənələr haqqında araşdırma apardım. Məlum oldu ki, həmin adamların heç biri Milli Azadlıq Hərəkatında və demokratikləşmə hərəkatında heç bir rolu olmayıb. Heç kim də onları şəxşən tanır. Amma onlar iddia edirlər ki, Azərbaycanda demokratikləşmə uğrunda gedən mübarizələrde iştirak et-diklərinə görə, sixşidirilərlər və ona görə də, ölkədən qaçıblar. Bu kimi mitinqlər xaricdə sığınacaq almış həmin şəxslərin özüne yeni imkanlar alma-sı üçün nəzərdə tutulub. Bunu mitinqin təşkilatçıları çox gözel bilir. Onlar arayışları da pul ilə satırlar. Buna görə də, bizneslərinə inkişaf etdirmək isteyirlər”.

Beləliklə, “müxalifətin” dırnaqarası “varlığı” olsa da, onun ne siyasi, ne sozial ne də başqa məzmunlarda dövlətə, xalqa heç bir səmərəsi olmayıb, yoxdur və olmayacaq da. Hətta xarici havadarları belə, onlardan istədikləri qədər yararlana bilmirlər. Çünkü belə dırnaqarası siyasi təşkilatlar həm də xalqdan tecrid olunmuşlardır. Xalq isə hakimiyyətin və dövlətin yanında-dır. Məhz bu fakt radikalların siyasi ölüm prosesini sürətləndirir.

Rövşən RƏSULOV

Siyasi savadsızlıq və səbatsızlıq reallığı


Nəticədə, yenə də rüsvay oldular. Bununla da təsdiq olundu ki, siyasi savadsızlıq və səbatsızlıq onların boyalarına biçilmiş reallıqdır. Çünkü seckinin taleyini ayrı-ayrı partiyalar və şəxslər deyil, xalq müəyyənləşdirir.

Daha bir fakt budur ki, uzun illərə səykənən AXCP-Müsavat qarşıdurması müxalifətin parçalanmasını və zəif düşməsini şərtləndirən əsas amillər-dəndir. Partiyadaxili savaşdan əlavə, bu iki partiya illərdir, bir-birini sıradan çıxarmaqla məşğuldur. Mövzunun köhnəlmış və çeynənmış olmasına rəğ-men, hər iki partyanın rəhbərliyi hełə də qarşı tərefi “satqın” ittihamı ilə at-eşə tutur. Hər iki təref yene də “satqın-lıq”, “xəyanətkar” ittihamı sebəbindən, qarşı-qarşıya dayanıb. Qısa tarixi eks-kursiya vasitəsilə 1998-ci il prezident seckiləri dövrüne nəzər yetirək. Xatır-ladəq ki, həmin ərefelərde müxalifət “SİDSUH” adlanan təşkilatda birləş-

Polşanın Vroslav Universiteti və Bolqarıstanın K.Orxidski adına Sofiya Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dəslərə start verilib. Dəslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə adları çəkilen universitetlər arasında əldə edilən razılışma əsasında keçirilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Metbuat Xidmətinin məlumatına istinadən, dəslər üçün qeydiyyatdan keçən tələbələr arasında gələcəkde ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin, öz universitetlərində Azərbaycanla bağlı dərs demek istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, habelə, multikultural vəziyyət ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr BBMM tərəfindən Azərbaycanda keçirilən qış və yay məktəblərində iştirak etmək üçün şans qazanacaqlar. Bu da, öz növbəsində, tələbələrə stimul veren amillərdən biridir.

Qeyd edək ki, Bakı Beynəlxalq



Dünyanın 19 aparıcı üniversitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur

Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin yeri- li və xarici ölkə universitetlərində tədrisi layihəsinə uğurla davam etdirir. Hazırda bu layihə çərçivəsində respublikamızın 38, dünyanın 19 aparıcı üniversitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub. Bu yaxınlarda ingilis dilində nəşr olunan “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradır. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı

Tofiq Quliyev adına birinci estrada mahni müsabiqəsinin qala-konserti keçiriləcək

Noyabrin 7-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmlı bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyinə həsr olunan birinci estrada mahnisı müsabiqəsinin qala-konserti keçiriləcək. Bu barədə SİA Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib. Həmçinin noyabrin 6-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda müsabiqənin nəticələrinə həsr edilən metbuat konfransı, həmçinin qaliblərin mükafatlandırılması mərasimi olacaq.

Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məsəyönlü işin nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi”

fənninin tədrisi daha geniş coğrafiyani əhatə etməkdədir.

NƏZAKƏT



Bambılı “mühacirlər”

RƏFIQƏ

Yeqin ki, “bambılı” sözünün mənasını bilməyən yoxdur. Ancaq Əbdürrəhman Vəzirovun 30 il önce, söylədiyi “bambılı” sözünü unutmayanlar var. Bilməyənlər üçün ərz edək ki, bambılı qeyri-ciddi, dəyərsiz, ləyaqətsiz adam və avara anlamındadır.

Bu gün kim dənənən çox bambılılıq edir, satqın, quduz, iblis və cinayətkar olur. Son vaxtlar Avropa ölkələrində bir qrup bambılı peyda olub ki, onlar da özlərini mühacir kimi qələmə verirlər. Əvvələ, deyək ki, “mühacir” anlamanın onlara heç bir aidiyyəti yoxdur. Çünkü mühacir siyasi, iqtisadi və ya dini səbəblər üzündən vətənini tərk edib, başqa ölkəyə köçən və orada yaşayan adamlara deyilir ki, onların da heç biri bu kimi səbəblərden vətənlerini satıb tərk etməyiblər. Onlar, sadəcə, havadarlarının xüsusi sifarişi ilə müxtəlif yollarla bu və ya digər ölkəyə köç edənlərdir. Amma bu gün dağıdıcı müxalif düşərgədə olan Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Leyla Yunus, Rüstəm İbrahimbəyov və bu kimi bədbəxtlər hələ de bilmirlər ki, havadarları onlardan araba atları kimi, yaxud siyasi ambisiyalarını həyata keçirmək məqsədilə birdəfələk spris kimi istifadə edirlər. Bu mənada, onlar bambılı “mühacirlər”dir... Belələrində də Vətən, xalq, millət sevgisi, əsla, olmur və ola da bilməz. Onlarda yalnız boy-a-başa çatdıqları ölkəyə qarşı düşmən mövqədə durub, onu gözən salmaq, şər-böhtən kampaniyası aparmaq, görülən işlərə göz yummaq xəstəliyi var.

Belə şərəfsizlər harada olurlarsa-olsunlar, elə şərəfsizdirler. Odur ki, Avropanın bəzi məkanlarında hürümələrinə baxmayaraq, səslərinə səs verən tapılmış. Sosial şəbəkələr isə ünvanlarında eməlli-başlı yağılı “hədiyyələr” göndərənlərin sayı çoxdur. Belə “hədiyyə” göndərənləri, əsla, qınamaq olmaz. Axi onlar yaxşı dərk edirlər ki, dünənin heç bir yerində kimse öz xalqını bərəcədə aşağılarmış. Bir insan ki, öz dövlətinini, hökumətini, bayrağını təhqir edir, o adamın şərəfi və namusu yoxdur. Orduhan Teymurxan, Ə.Kərimli, İ.Qəmber, C.Həsənli, L.Yunus, R.Ibrahimbəyli və bu kimi bambillər ermənilərdən də betərdilər. Onlar üçün 1905, 1918, 1992-ci illərdə ermənilər tərəfindən töredilən qırğınlarda, öz yurd-yuvalarından didərgin düşmən bir milyon insanın da bir anlımı yoxdur. Görünür, onların alıqları milyonlara belə nəsnelərdən danışmaq daxil edilməyib. Odur ki, heç bunları belə bambillərlər anlatmağın da faydası yoxdur. Atalar əbəs yere deməyiblər ki, kor gözə sūrmənin nə faydası? Onlar alıqları milyonlar sayəsində, özlərini korluğa vurublar. Belə bambillərlər Ermənistən maraqlarına xidmət edən fikirləri sözügedən ölkənin kütləvi informasiya vasitələrinin “qəhrəmanına” çevrilib.

Ümumiyyətlə, bu bambillər barədə düşünəndə hərədən bir sual da yaranır: onlar yalnız milyonları qazanırlar? Əs-la, yox. Onlar həm də ümumxalq nifretini qazanırlar ki, elə bu nifretin də altında qalacaqlar.

Qadınlar barəsində ayrı-seçkiliyin aradan qaldırılması

Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (18 dekabr 1979) qadın hüquqlarını tənzimləyən ümumi əhatəli xarakter daşıyan əsl beynəlxalq sənədə çəvrilmişdir. Bu sənədin müqəddiməsində qeyd olunur ki, BMT-nin himayəsi altında Konvensiyaların qəbul olunmasına baxmayaq, "qadınlara münasibətdə xeyli diskriminasiya halları qalmaqdadır".

Qadınlara münasibətdə bütün ayrı-seçkiliyə qadağa qoyan bir sənədə ehtiyac duyulurdu. Odur ki, qadın hüquqlarının xüsusiyyətlərini nəzərə alaraq, digər insan hüquqları fonunda seçilə biləcək xüsusi sənədin qəbulu zərurəti ortaya çıxdı.

Mürekkeblik onda idi ki, qadın və kişilər arasında bərabərliyin, sadəcə, möhkəmləndirilməsi qadın hüquqlarının müdafiə olunmasına tam təminat vermirdi. Neytral, yəni qadın və kişilər münasibətdə eyni mövqədə olan sənədlər qadınların hüquqlarını təmin etmək imkanında deyildir. Bu, onunla bağlıdır ki, qadınlara münasibətdə ayrı-seçkilik çox vaxt xüsusi şəkildə ifadə olunur və insan hüquqlarının pozuntusu yalnız gender istiqamətli olur.

Kişilər və qadınlar arasında faktiki hüquq bərabərliyinə nail olmaq üçün Konvensiya, ilk növbədə, qadınların reproduktiv hüquqlarını, analıq və hamilelik, qadılara təhsildə əlavə imkanların verilməsi, ixtisasartırma və s. hüquqları möhkəmləndirir. Belə model mövcud olan bərabərsizliyin fizioloji və tarixi köklərini nəzərə alaraq, bu bərabərsizliyin aradan qaldırılması üçün məqsədyönlü zəmin yaradır.

Konvensiya qadının və kişinin sosial və mədəni davranış modelinin, mövcud olan ənənə və adətlərin dəyişdirilməsinin zəruriyini faktiki bərabərliyə nail olunması əsullarından biri hesab edir. 5-ci maddə dövlətlər üzərinə cinslərdən birinin mükəmməl olması və ya üstünlüyü ideyasına əsaslanan xürafatın aradan qaldırılması məqsədilə qadın və kişinin sosial və mədəni davranış modelini dəyişdirməyə imkan verən tədbirlər görmək öhdəliyi qoyur.

Konvensiya qadın hüquqları sahəsində yalnız formal standartlar müəyyən etmir, həm də dövlətlər üzərinə, qadınlara münasibətdə, cəmiyyətin ənənəvi həyatının bütün sahələrində yaranmış bərabərsizliyi və vəziyyəti dəyişdirmək öhdəliyi qoyur.

Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya BMT - Baş Məclisi tərefindən 18 dekabr 1979-cu ildə qəbul edilmiş və 3 sentyabr 1981-ci ildə

qüvvəyə minmişdir.

Konvensiya VI hissədən və 30 maddədən ibarətdir.

Bu Konvensiyanın məqsədləri üçün "qadınlar barəsində ayrı-seçkiliy" anlayışı, qadınların ailə vəziyyətlərindən asılı olmayaraq, kişi və qadınların hüquq bərabərliyi əsasında insan hüquqlarının və siyasi, iqtisadi, sosial, mədəni, mülki və hər hansı digər sahələrdə əsas azadlıqların zəiflədilməsinə, yaxud tanınmasının, qadınların onlardan istifadə etməsini, yaxud onları həyata keçirməsinə heçə endirməyə yönəlmış cinsi elamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət deməkdir.

İştirakçı-dövlətlər qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarını məhkum edir və təxirə salınmadan bütün müvafiq vasitələrlə qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi siyaseti yeritməyə razılaşır, bu məqsədə aşağıdakıları öhdələrinə götürürür:

a) kişi və qadınların hüquq bərabərliyini öz milli konstitusiyalarına və digər müvafiq qanunvericiliklərinə daxil etmək, əgər bu, inдиq qədər edilməyibse, bu prinsipin qanunun və digər müvafiq vasitələrin köməyi ilə, praktik olaraq, həyata keçirilməsini təmin etməyi;

v) lazımlı olan yerlərdə qadınlar barəsində hər cür ayrı-seçkiliyi qadağan edən müvafiq qanunvericili tədbirləri və digər tədbirlər görməyi;

s) qadınların hüquqlarının kişilərlə bərabər əsasda hüquqi müdafiəsini bərqərar etmək və səlahiyyətli milli məhkəmələrinin və digər dövlət idarələrinin köməyi ilə qadınların bütün ayrı-seçkilik hərəkətlərindən təsirli müdafiəsini təmin etməyi;

d) qadınlar barəsində hər hansı ayrı-seçkilik hərəkətlərindən, yaxud fealiyyətdən imtina etməyi, dövlət orqanlarının və idarələrinin bu təəhhüdə müvafiq hərəkət etməsinə təminat verməyi;

e) qadınlar barəsində hər hansı bir şəxs, təşkilat, yaxud müəssisə tərefindən ayrı-seçkiliyi ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görməyi;

f) qadınlar barəsində ayrı-seçkilik demək olan qüvvədəki qanunların, qərarların, adətlərin və təcrübənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün bütün tədbirləri, qanunvericilik tədbirləri daxil olmaqla, görməyi;

c) özünün cinayet qanunvericiliyində qadınlar barəsində ayrı-seçkilik sayıla bilən müddəalarını ləğv etməyi.

İştirakçı-dövlətlər bütün sahələrde, o cümlədən, siyasi, sosial, iqtisadi və mədəni sahələrde qadınların insan haqaqlarını və əsas azadlıqları kişilərlə bərabər əsasda həyata keçirmələrinə və onlardan istifadə etmələrinə təminat vermək üçün onları hərtə-

rəflı inkişafını və tərəqqisini təmin edən bütün müvafiq tədbirləri, qanunvericilik tədbirləri daxil olmaqla, qəbul edirlər.

1. İştirakçı-dövlətlərin kişilərlə qadınlar arasında faktik bərabərliyin bərqərar olmasının sürətləndirilməsinə yönəlmüş müvəqqəti tədbirlər qəbul etməsi, bu Konvensiyada müəyyən edildiyi kimi, ayrı-seçkilik sayılmır, lakin o, qətiyyən bərabərhüquqlu olmayan, yaxud diffonensial standartlara getirib çıxarmamalıdır; bu tədbirlər imkanların bərabərliyi və bərabər hüquqlu münasibətlərin məqsədləri əldə edildikdən sonra rədd edilməlidir.

2. İştirakçı-dövlətlərin analığın mühafizəsinə yönəldilmiş xüsusi tədbirləri, bu Konvensiyada nəzərə tutulan tədbirlər daxil olmaqla, ayrı-seçkilik sayılır.

İştirakçı-dövlətlər aşağıdakı məqsədlərlə bütün müvafiq tədbirlər görürler:

a) cinslərdən birinin naqışlıyi, yaxud üstünlüyü ideyasına, yaxud kişilərin və qadınların roluna dair stereotiplərə əsaslanan xurafatın kökünü kəsilməsinə, adətlərin və hər cür başqa praktikanın ləğv edilməsinə nail olmaq məqsədilə kişi və qadınların sosial və mədəni davranış modelini dəyişdirmə;

b) ailə tərbiyəsində analığın sosial funksiyasının düzgün dərk edilməsinin, kişi və qadınların öz övladlarının tərbiyəsinə və inkişafına, uşaqların mənafeyini bütün hallarda üstün tutulmaq şərtilə, birgə məsuliyyət daşımalarının etraf olunmasını təmin etmək.

İştirakçı-dövlətlər qadın alverinin bütün növlərinin və qadınların fəhişəliyindən istifadənin kökünü kəsmək üçün bütün müvafiq tədbirlər, qanunvericilik tədbirləri daxil olmaqla, görürler.


İştirakçı-dövlətlər qadınların ölkənin siyasi və ictimai həyatında iştirakı barəsində ayrı-seçkiliyi ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görür, o cümlədən, qadınlara kişilərlə bərabər əsasda aşağıdakı hüquqları təmin edirlər:

a) bütün seçkilərdə və açıq referendumlarda səs vermək və bütün açıq seçkili orqanlara şeçilmək;

v) hökumət siyasetinin formalasdırılmasında və həyata keçirilməsində iştirak etmək və dövlət vəzifələri tutmaq, eləcə də, bütün dövlət idarəetməsi səviyyələrində bütün dövlət funksiyalarını yeri yetirmək;

s) ölkənin ictimai və siyasi həyatının problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının və assosiasiyanın fealiyyətində iştirak etmək.

İştirakçı-dövlətlər qadınları kişilərlə bərabər şəraitdə və heç bir ayrı-seçkilik qoyulmadan öz hökumətlərini beynəlxalq səviyyədə təmsil etmek, beynəlxalq təşkilatların işində iştirak etmək imkanı ilə təmin etmək üçün bütün mü-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

vəfiq tədbirləri görürər.

I. İştirakçı-dövlətlər qadınlara vətəndaşlıq almaq, onu dəyişdirmək, yaxud saxlamaq barəsində kişilərlə bərabər əsasda hüquqlar verirlər. O cümlədən, onlar təmin edirlər ki, nə əcnəbi ilə nikaha daxil olmaq, nə də nikahda ikən ərin vətəndaşlığından dəyişməsi aradın vətəndaşlığının avtomatik surətdə dəyişməsinə səbəb olmur, onu vətəndaşlığı olmayan şəxse çevirmir və onu ərinin vətəndaşlığını qəbul etməyə vadar edə bilməz.

2. İştirakçı-dövlətlər qadınlara övladlarının vətəndaşlığı barəsində bərabər hüquqlar verir.

İştirakçı-dövlətlər qadınları təhsil sahəsində kişilərlə bərabər hüquqlarla təmin etmək məqsədi onlar barəsində ayrı-seçkiliyi ləğv etmək, o cümlədən, kişi və qadınların bərabərliyi əsasında aşağıdakıları təmin etmək üçün bütün müvafiq tədbirləri görürler:

a) peşə, ixtisas seçimi yönündə, təhsilə çatmaqdə və ister kend, isterse də şəhər rayonlarında bütün kateqoriyalardan olan təhsil müəssisələrində diplom almaq üçün eyni şərait - bu bərabərlik məktəbəqədər müəssisələrde, ümumi, xüsusi və ali texniki təhsilde, eləcə də, bütün peşə hazırlı formalarında təmin olunur;

v) eyni təlim programlarından istifadə etmək, eyni imtahanlar vermək, eyni ixtisaslı müəllim həyətinə, bərabər keyfiyyətli məktəb binalarına və avadanlığa daxil olmaqla, yol tapmaq.

lik olmaq;

s) kişi və qadınların rolu bərabər hər cür stereotip konsepsiyləri bütün səviyyələrdə və bütün təhsil formalarında bu məqsədə çatmağa kömək edən birgə təhsili və digər təhsil növlərini təşviq etmək, o cümlədən, dərs vəsaitlərinə və məktəb proqramlarına yenidən baxmaq və təlim metodlarını uyğunlaşdırmaq yolu ilə aradan qaldırmaq;

d) təqaüd və təhsil üçün digər vəsait almaqdə eyni imkanlar;

e) savadı yaşılılar arasında yaradmaq proqramları daxil olmaqla, təhsili davam etdirmək proqramlarına, o cümlədən, kişi və qadınlar arasındaki hər cür bəllik uyğunluğunu mümkün qədər tez bir zamanda azaltmağa yönəltmiş funksional savad proqramlarına yol tapmaq üçün eyni imkanlar;

f) məktəbi bitirməmiş qızların sayının azaldılması və məktəbi vaxtından əvvəl buraxmış qızlar və qadınlar üçün proqramlar hazırlanmaq;

c) idman məşqələlərində və fiziki hazırlıqlıda iştirakda eyni imkanlar;

h) ailənin sağlamlığının və rıfahının təmin olunmasına yardım göstərmək məqsədilə təhsil xarakterli xüsusi informasiyalara, ailənin həcmini planlaşdırmağa dair informasiya və məsləhətlər daxil olmaqla, yol tapmaq.

**Vahid Ömrərov,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Kanada sakini lotereyada 7,3 milyon dollar udub

Kanada yerli sakin lotereyada milli valyuta ile 9,6 milyon dollar (7,3 milyon ABŞ dolları) udub. Bu barede "Global News" televizyon kanalı məlumat yayır.

Bildirilir ki, bilet Kanadanın Ontario əyalətində satılıb, lakin daha dəqiq məlumat verilmir. Qeyd edək ki, Kanada tarixində ən böyük cekpot - 49,5 milyon dollar 2015-ci ilin oktyabrında oynanılıb.



Şarl Bodlerin intihar öncəsi yazdığı məktub hərracda 234 min avroya satılıb



Sair Şarl Bodlerin (1821-1867) intihara cəhdən önce yazdığı məktub Fransada keçirilen hərracda 234 min avroya satılıb. TASS informasiya agentliyi xəber verir ki, "Osenat" satış evinin təşkil etdiyi hərrac Parisin cənubundakı Fontenblo şəhərində keçirilib.

Şair həmin məktubu 24 yaşında - 1845-ci ilin iyun ayında qəleme alıb və onu Haitidən olan məşuqəsi aktrisa və rəqqasə Janna Düvala ünvanlayıb. "Madmazel Janna Lemer bu məktubu size verəndə, mən heyatda olmayacağam. Mən artıq yaşaya bilmədiyim üçün intihar edirəm, çünki yuxuya getdiyim və oyandığım yorğunluğa dözə bilmirəm", - Bodler məktubunda belə yazıb.

Lakin Şarl Bodlerin intihar cəhdini baş tutmur. O, bu hadisədən sonra 22 il də ömrü sürür. Mütəxəssislər məktubun 60-80 min avroya satılacağına güman edirdilər. Yeddi dəqiqəlik hərracdan sonra şairin məktubu adının gizli qalmasını istəyən fransız kolleksiyası tərəfindən alınıb.

Toydan sonra facia: gənc cütlük helikopter qəzasında həlak olub

ABS-in Texas ştatında gənc cütlük toy mərasimindən yarım saat sonra helikopter qəzasında həlak olub. AZERTAC xəber verir ki, ABC13 televizyonunun yaydığı məlumatata görə, qəza noyabrın 4-nə keçən gece bəy və gelinin ailə malikanəsinin yerleşdiyi Texas ştatının cənubunda baş verib. Toy mərasimindən sonra onların mindiyi "Bell 206B" helikopteri Yuvalde şəhərindən 15 mil şimal-qərbdə yera çırpılıb. Qəza gənc cütlüğün və pilotun ölümü ilə nəticələnib. Qəzanın başvermə səbəbləri hələlik məlum deyil. Polis hadisə ilə bağlı təqiqatı başlayıb.



Cüneyt Çakır SSKA - "Roma" oyununu idarə edəcək



Türkiyeli FİFA referisi Cüneyt Çakır UEFA-dan növbəti təyinat gelib. Qurumun rəsmi saytında yer alan xəbərə görə, təcrübəli hakim Çempionlar Liqasının G qrupunun 4-cü turunda keçirilecek SSKA (Rusiya) - "Roma" (İtaliya) matçını idarə edəcək. Onun köməkçiləri Bahattin Duran, Tarık Onqun, Hüseyin Göçək və Barış Şimşek olacaq. 4-cü hakim funksiyasını isə Mustafa Əmrə Eyisoy yerinə yetirəcək. Qeyd edək ki, noyabrın 7-də keçiriləcək SSKA - "Roma" oyunu Bakı vaxtı ilə saat 21:50-də start götürəcək.

ELAN

Binəqədi rayonu 7-ci mikrərayon ev 10, mənzil 34 ünvanında yaşayış Cəlilova Lalə Fərhad qızının adına verilmiş qeydiyyat vəsiqəsi (KÜPÇƏ) itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son sohifə

6 noyabr

UEFA Avropa Liqasının Bakıda təşkil olunacaq final oyununa hazırlıq davam edir

019-cu il mayın 29-da Bakıda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqasının final oyununa həzirlıq məqsədilə müxtəlif məsələlərin müzakirə edildiyi mütəmadi iclaslar keçirilir. Növbəti belə tədbir Bakı Olimpiya Stadionunda təşkil olunub. Final qarşılaşmasının təhlükəsizliyinin təmin olunması ilə bağlı iclasda UEFA nümayəndəleri Andreas Şar və Deni Kistenyov, oyunun təşkili üzrə əməliyyat qrupunun üzvləri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Fövqələdə Hallar Nazirliyinin əməkdaşları iştirak ediblər.



Məhəmməd Salahın heykəli sosial şəbəkələrdə lağla qoyulub



Misirdə "Liverpool" klubunun hücumçusu Məhəmməd Salahın şərəfinə heykəl qoyulub. Futbolçunun heykəli Misir gencələri üçün ümidi rəmzi kimi düşünülsə de, dərhal sosial şəbəkələrdə tamaşa gülünc bir şey kimi lağla qoyulub. AZERTAC xəber verir ki, heykeldə təsvir olunan Salahın vücudu kiçik, qolları və ayaqları nazik, başı isə böyükdür.

Bundan əlavə, onu "Juventus"un hücumçusu Kristian Ronaldo yaxın keçmişdə Madeyra aeroportununda qoyulmuş uğursuz heykəli ilə müqayisə ediblər. Qeyd edək ki, Ronaldunun heykəli sonralar yenisi ilə əvəzlənilib. Salahın heykəli Şəhər-əş-Şeyxədə gənclər forumunda təqdim edilib. Onun müəllifi Mai Əbdül Allahdır.

Ross Ecli Böyük Britaniyanın ətrafında üzərək tam dövrə vurmuş ilk insandır

Britaniyalı Ross Eclinin adı üçüncü dəfə Guinness rekordlar kitabına düşüb. Bazar günü o, tarixdə ilk dəfə olaraq Böyük Britaniya adasının ətrafında üzərək tam dövrə vurub. AZERTAC "Sky News" telekanalına istinadla xəber verir ki, 33 yaşlı Ecli bu il iyunun 1-də Marqit şəhərindən yola düşüb və saat əqrəbi istiqamətində hərəkət etməklə adanın ətrafında dövrə vurmağa başlayıb. Bu yolda onu dənizçi Metu Nayd katamaranla müşayiət edib. Ross həmin katamaranda istirahət edir və gecələyirdi. Bu müddədə Ecli birçə dəfə də sahile çıxmadan gündə 12 saat suda olub. Ross 157 gün ərzində Şimal dənizinin La-Manş boğazının, İrlandiya dənizinin və Atlantik okeanın özünün suları ilə üzərək (əslində həmin dənizlər və boğaz da okeana aiddir) 1791 dəniz mili (3317 kilometr) məsafə qət edib və beş aydan çox bundan əvvəl start götürdüyü Marqit çimərliyində finiş çatıb.

Eclinin sözlerinə görə, bu yolda günəş çıxan və batan vaxtlarda heyətəmiz gözəlliklərin müşahidine edilməsindən başlamış, meduzalarla temas zamanı sıfətində yanıqlar əmələ gəlməsinə qədər çox müxtəlif hissələr yaşayıb. Rekord üzmə müddətində Ross 500 minden çox kalori itirib və sərf olunmuş enerjini bərpa etmək üçün 640-dan çox banan yeyib. Ecli Guinness rekordlar kitabına ilk dəfə 2016-cı ilin fevral ayında düşüb. O vaxt Ecli 19,5 saat ərzində 42 kilometrlik marafon məsafəsini qət edib və çəkisi 1,4 ton olan avtomasını burazla öz arxasında dərtib. İki aydan sonra isə o, 19 saat ərzində ikinci rekord müəyyən edib. Bu zaman o, kanatla dırmaşaraq öz bədənini ümumilikdə Everestin hündürlüyünə (8848 metr) bərabər yüksəkliyə qaldırıb.



BATE on beşinci dəfə Belarus çempionu olub



BATE futbol komandası Belarus çempionatının 27-ci turunda "Neman" a qarşı oyundan sonra növbəti dəfə ölkə çempionu olub. AZERTAC xəber verir ki, Borisov təmsilcisi çempionatın bitməsinə üç tur qalmış 69 xalla çempionluğunu rəsmiyyətlədir. BATE - "Neman" oyunu meydən sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşdırıldı - 1:0. Qeyd edək ki, Belarus klubu ardıcıl 13-cü, ümumilikdə isə 15-ci dəfə ölkə çempionu adını qazanıb.

ELAN

Binəqədi rayonu 7-ci mikrərayon ev 10, mənzil 34 ünvanında yaşayış Cəlilova Lalə Fərhad qızının adına verilmiş qeydiyyat vəsiqəsi (KÜPÇƏ) itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.